



D I Q Q Ė T !

SƏS QAZETİNDƏN NOVƏTİ YENİLİK!

Səs qəzeti artıq Azərbaycanda ilk dəfə olaraq Video qəzet formatında nəşrə başladı.

Video xəbəri izləmək üçün telefonunuzun kamerasına daxil olub QR kodunu telefonunuza oxuduraq ekrana gələn linkə daxil oln.

QEYD: Android telefonlar üçün QR Code Reader skine programını telefonunuza yükləyərək videolara daxil ola bilərsiniz.



"Səs" qəzeti mənim
ürün ən əziz qəzətdir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 159 (6123) 12 sentyabr 2020-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Azərbaycanın infrastruktur siyasəti yüksək mərhələdə

Bax 2



Prezident İlham
Əliyev: "Azərbaycanın
bütün yolları
bundan sonra da ən
yüksek standartlara
cavab verməlidir"

Mustafa Şentop: "Ermanistan
təkcə Azərbaycana deyil,
bütün bölgəyə təhdiddir"



Milli Məclisin Sədri Sahibə Qafarovanın
Mübaşirliyi ilə Türkiyədə səfərdə
olan Azərbaycan parlamentinin nümayəndə
heyəti sentyabrın 11-de Türkiye Büyük
Millət Məclisinin (TBMM) Sədri Mustafa
Şentopla görüşüb. AZƏRTAC xəbər verir
ki, Milli Məclisin Sədri Sahibə Qafarovanı
və nümayəndə heyətinin üzvlərini salamla-
yan Mustafa Şentop Türkiyə və Azərbaycanın qardaş ölkələr...



Bax 3

Yalançı "jurnalistlər",
yoxsa sıfariş yerinə
yetirənlər?

Bax 14

Yenə də radi-
kal müxalifətin
satqın və dəle-
duz "lider"i Əli
Kerimli "Milli Şu-
ra"nın koordinat-
siya mərkəzinin
üzvü Tofiq Ya-
qublunun həbsi-
nə "etiraz ssenari-
isi"ndən bəhrələnmək üçün bu dəfə
jurnalıst jileti geyinmiş "trol" dəstəsin-
dan istifadə etmək oyununa əl atdı.
Ancaq əli daşa dəydi, oyun baş...
Ali Bitlər



Ermənilər
işgalçi
olduqlarını
etiraf
etdirilər



Bakı metrosu
fəaliyyətini
bərpa edir



"Türk ittiflaqı
gələcəkdə dünyada
sabitliyə töhfə
verəcək bir güc
mərkəzi olacaq"



Paşinyanın erməni
biciliyi: Belarusa qarşı
nala-mixa
döyəcləmək ona heç
nə vəd etmir




Bax 11

Ehtiyatda olan polkovnik:
"Taxribatçı erməni
zabitinin görüntülərini
yayan hərbiçilərin ordु
sralarından əzaqlaşdırılmasi
düzgün qərardır"



Bax 6

"Neftçi"- "Qalatasaray"
matçı Bakı Olimpiya
Stadionunda
keçiriləcək



Bax 16

Azərbaycanın infrastruktur siyasəti yüksək mərhələdə

Prezident İlham Əliyev: “Azərbaycanın bütün yolları bundan sonra da ən yüksək standartlara cavab verməlidir”

İnkışaf və tərəqqi yollardan başlayır. Azərbaycan Prezidenti İlham Əliyevin müttəmadi olaraq, nəinki avtomobil yollarının, həmçinin digər sahələrin də inkışaf etməsinə daha çox diqqət yetiri, vəsaiti ayırrı, yeni yolların, yeraltı keçidlərin açılışını edir. Elə avqustun 9-da Prezident İlham Əliyevin Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışı deyilənlərin reallığıdır.

Verilən məlumatata görə bu yerüstü piyada keçidi tikilərkən ətrafdakı yaşayış massivi, məktəbin

Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habələ, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəklilikə adekvat olduğunu göstərmişdir.

Məhz ölkəmizin davamlı inkışafına, xalqımızın rifahının yüksəlişinə xidmet edən, sürətli yenileşən ve müasirləşən yol infrastrukturunu da müstəqil dövlətçiliyimizin çox mühüm nailiyyətlərindəndir. Məhz Azərbaycan Prezidentinin də ən böyük amali xalqının rahat, firavan yaşamasıdır. Görülən işlərin reallıqları bunun təsdiqidir.

“Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə, bir çox inkışaf etmiş ölkələri qabaqlayır və bu proses davam etdiriləcək”

Ölkəmizin davamlı inkışafına, xalqımızın rifahının yüksəlişinə



yolunun tikintisi də gündəlikdədir”.

Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilmesi, mövcud yolların yeniden qurularaq, müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub.

Məhz dövlət başçısının yol infrastrukturuna xüsusi diqqət ayırmasının nəticəsidir ki, bu gün respublikanın ən ucqar kəndlərinə belə müasir, beynəlxalq standartlara cavab verən yollar çəkilib. Ümumiyyətdə, əhalinin rahat gediş-gelişinin təminı istiqamətində böyük layihələr reallaşdırılır. Paytaxt Bakının qəsəbədaxili yolları yeniden qurulur.

Bir faktı da vurgulamaq lazımdır ki, ölkə Prezidenti regionların sosial-iqtisadi inkışafı ilə əlaqədar istər Bakıda, istərsə də hər bir rayonda tikintisi başa çatmış sosial obyektlərin, infrastruktur layihələrinin açılışını edərək, görülən işlərin keyfiyyətinə nəzarət etməklə yanaşı yerlərdə əhali ilə görüşür edir, onları narahat edən məsələlərlə maraqlanıb.

Həmçinin, onu da vurgulamaq lazımdır ki, respublikamızın bütün şəhər, rayon və kəndlərində yol tikintisine çox milyardlıq investisiyalar qoyulub. Bütün bunları nəzərə alan cənab Prezident sistemli şəkilde kəndarası yolların yeniden tikilməsi barədə də sərəncamlar imzalaması o bölgələrdə yaşıyan on minlərlə insanın sevincincə səbəb olub. Və bu da bir daha hər bir azərbaycanlıya Prezidentin qayğı və diqqətinin, xalqın da öz Prezidentinə inamının göstəricisidir.

“Bütün yol-nəqliyyat infrastrukturunu müasir tələblərə cavab verməlidir”

Yeri gəlmışkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrinin qəbulu zamanı


bildirib ki, ölkəmizdə yol tikintisinin geniş vüsət aldığı bildirək deyib ki, hər il bizdə min kilometr yeni yol çəkilir, bu il də istisna deyil: “Şadəm ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında bu sahədə də irəliləyiş var. Keçən dəfə yolların keyfiyyətinə görə biz 34-cü yerdə olmuşqsa, bu il 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik”.

Dövlət başçısı onu da bildirib ki, yol infrastrukturuna qoyulan sərməyə öz səmərəsini verir. Yol tikintisi geniş vüsət alıb və yollar yüksək keyfiyyətlə tikilir: “Bu ilin investisiya programında yolların tikintisi üçün kifayət qədər vəsait ayrılib. Həm magistral yolların, şəhərlərarası, kəndlərarası və kənd yollarının çəkilişi üçün. Magistral yollara gəldikdə, biz əsas qonşularımızla - üç qonşu ölkə ilə yollarımızın çəkilişini demək olar ki, başa çatdırılmış. İndi Rusiya sərhədində qədər yeni yol çəkilir. Bu barədə məlumat verərsiniz. Eyni zamanda, Gürcüstan istiqamətinə - Gəncədən sərhədə qədər ikizləqli yolu biz dördzolağa genişləndiririk.

Bu layihə haqqında da məlumat verərsiniz. İran sərhədində qədər yolu bir hissəsinin çəkilişi hələ qalıb, əsas yol çəkilib, məsafə də qısalıb. Bu da çox önemli layihədir”.

Dövlət başçısı, həmçinin şəhərlərarası yolların səkiliş ilə yanaşı kənd yollarının da tikintisine də diqqət yetirilməyi bildirib: “Bu il, eyni zamanda, şəhərlərarası yolların çəkilişinə və kənd yollarının tikintisine vəsait nəzərdə tutulub. O cümlədən son dəfə mən sizə tapşırıq verdim ki, Bakı qəsəbələrinin yollarına da diqqət yetirilsin. Bakının həm qəsəbələrarası, həm də qəsəbədaxili yolları temir olunmalıdır, yeni yollar çəkilməlidir. Bəzi yerlərdə hələ torpaq yollar mövcuddur. Torpaq yollar olmamalıdır. Qəsəbədaxili yollar asfalt vurulmalıdır”.

Ardı Səh. 3



mövcudluğu, insanların daha çox yolu bu hissəsində istifadəsi və digər amillər nəzərə alınır. Keçid Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkışafına dair Dövlət Proqramı çərçivəsində inşa edilib. Keçidin ümumi uzunluğu panduslarla birlikdə 180 metrdir. Üç dərəcə üzərində torşəkili metal konstruksiyadan quraşdırılmış keçidin orta hissəsinin uzunluğu 52 metr, eni 4,5 metrdir. Piyada keçidi bir-biri ilə 57 dərəcə bucaq altında kəsişən 39 ədəd polad halqadan yığılib. Rahat hərəkət üçün keçidde beynəlxalq standartlar nəzərə alınmaqla panduslar quraşdırılıb. Pandusların maililiyi 8 dərəcəyə bərabərdir. Bildirilib ki, bu piyada keçidinin layihəsi italyalı dizaynerin təxəyyülünün məhsuludur, konstruksiyaları isə yerli mütəxəssislər tərəfindən hazırlanıb.

Bəli, əsl iyasət konkret real iş görməkdən ibarətdir. “Əsl siyaset konkret, real iş görməkdən ibarətdir” deyən dövlət başçısının son 17 il ərzində qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar

xidmet edən, sürətli yenileşən və müasirləşən yol infrastrukturunu da müstəqil dövlətçiliyimizin çox mühüm nailiyyətlərindəndir. Bu sahədə Ulu Öndər Heydər Əliyevin müəyyənənəşirdirdiyi strategiyani Prezident İlham Əliyev uğurla davam etdirərək, onu dövrün tələblərinə, zamanın çağrısına uyğun olaraq, dəha da zənginləşdirib. Bunun bariz nümunəsidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 17 ildə Azərbaycanda sürətli və davamlı sosial-iqtisadi inkışafına nail olunub. Bu inkışafın əsas elementlərindən biri olan yol infrastrukturunun müasir səviyyədə yenidən qurulması istiqamətində ölkəmizdə tarixi layihələr icra olunub. Bu gün Azərbaycanda dövlət büdcəsi hesabına ən müasir yol infrastrukturunu qurulur və irimiqyaslı layihələr icra olunur. İndi istər paytaxt Bakıda, istərsə də bölgələrdə uzanan müasir yollar, ümumiyyətdə, ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin etməklə yanaşı, regionların sosial-iqtisadi inkışafına da təsir göstərir. Azərbaycan Prezidentinin Sərəncam və göstərişlərinə əsasən, ölkəmizdən her yerində - paytaxtimizdə, eləcə də, regi-

onlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin, yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına aylan diqqətin nəticəsidir ki, avtomobil yol şəbəkəsi genişlənir, infrastruktur tezələnir və müasirləşir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilmesi, mövcud yolların yenidən qurularaq, müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərde sosial-iqtisadi inkışafı Dövlət Programı”nın inkişafı Dövlət Programının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda da bu məsələye toxunub: “Avtomobil yollarının çəkilişi ilə bağlı bir neçə ənənəli layihə həyata keçirilir. Onlardan biri Gəncə-Gürcüstan sərhədi avtomobil yolu dərəcə zolağa genişləndirilməsidir. Sumqayıtdan Rusiya sərhədində gedən yeni dördzolaqlı yolun tikintisi aparılır və hesab edirəm ki, ilin sonuna qədər bu yol da istifadəyə veriləcək. Astara-İran sərhədi avtomobil

Azərbaycanın infrastruktur siyasəti yüksək mərhələdə

Prezident İlham Əliyev: "Azərbaycanın bütün yolları bundan sonra da ən yüksək standartlara cavab verməlidir"

Əvvəli-Səh-2

Bütün dünyanın koronavirus pandemiyasına görə böhrana düşər olduğu vaxtda ölkəmizdə həm ÜDM-də, həm də qeyri-neft sektورunda inkişafın qeydə alınması bir daha deməyə əsas verir ki, uğurla aparılan siyaset hər vəziyyətdə, hər cür şəraitdə öz bəhrəsini verir və ölkə Prezidenti bundan sonra da bu işlərin görülməsini tələb edib. Təqdirətiyli məsələlərdən biri də bundur ki, Azərbaycan Prezidenti yaranmış vəziyyətlə eləqədar bündə zəruri olmayan layihələrin dayandırılması və ixtisasın salınması barədə göstəriş versə də, sosial sahədə heç bir programın ixtisas edilməyəcəyini bildirmişdir. Bu bir dəha onu deməyə əsas verir ki, ölkəmizdə aparılan siyasetin ana xəttini Azərbaycan Respublikasının vətəndaşı tutur, vətəndaşa yüksək qiymət verilir, görülen her bir iş vətəndaşın sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Məhz bu gün ölkəmizdə sosial sahəye göstərilən

qayğıının nəticəsidir ki, orta aylıq emekhaqqı 28 faiz, orta pensiya nəfəsi 27 faiz artıb. Neticədə həzirdə orta aylıq emekhaqqı 712, orta pensiya 295, yaşa görə pensiya isə 330 manata yaxındır. Hazırda ünvanlı sosial yardım alan insanların sayı 70 mindən çoxdur.

Bir sözələr, bütün bunlar Azərbaycan Prezidentinin əhalinin rifahının yüksəlməsi məsələsini prioritət sahə kimi diqqətdə saxladığı, artıq bu istiqamət üzrə çox böyük işlər görüldüyünü və qarşidan gələn ilərde də bu tendensiyən qorunub saxlanacağını bir daha təsdiq edir.

Qısqanlıqla qarışılan həqiqətlər...

Sözsüz ki, ölkəmizdə dövlət başçımızın rəhbərliyi və nəzarəti ilə görülen uğurlu işlərə ancaq bir düşmənimiz ermənilər, bir də içimizdə olan "sapı özümüzdən olan bətlər" -satqın və mənəviyyatsız radikal müxalifət. Göründüyü kimi, bütün çətinliklərə baxmayaraq, məhz ölkə Prezidentinin düşünləmiş siyaseti-

nin nəticəsidir ki, hətta böhranlı ilərde də və bugünkü pandemiya dövründə de Azərbaycan sürətlə inkişaf edə bilir. Belə ki, iqtisadi potensialın gücləndirilməsi, müasir sosial infrastrukturun yaradılması, minlərlə istehsal müəssisəsinin, nəhəng zavod və fabriklerin, yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiyaların, müavinətlərin ardıcıl şəkildə artırılması əhalinin sosial durumunun əhəmiyyəti dərəcədə yaxşılaşmasına səbəb olub. Amma buna baxmayaraq bəzi daxili siyasi qruplar və xaricidairələr, onlara qulluq edən mətbuat əsassız, qərəzlə şəkildə həyata keçirilən siyaseti ləkələməyə, onun əhəmiyyətini azaltmağa çalışır.

Bu mənada bir sıra müxalifət funksionerləri koronavirusla bağlı aparılan uğurlu addımları öz məraqlarından irəli gələn siyasi manipulyasiya obyektinə çevirmək üçün müəyyən cəhdər göstərsələr də xalq öz Prezidentinə inanır. Çünkü ölkə Prezidentinin apardığı

uçurlu islahatlar ölkəmizin inkişafına, vətəndaşların rifah halının yaxşılaşdırılmasına hesablanmışdır.

"Biz bu uğurlara doğru birlikdə, vəhdət şəklində getmişik, bundan sonra da həmin yolumuzu davam etdirəcəyik".

Bəli, Azərbaycan inkişaf yolunu tutub və bu reallıq inkaredilməzdir ki, dövlətimizin düzgün təmələ əsaslanan siyaseti nəticəsində arxada qalan il əvvəlki ildən daha böyük uğurlarla zəngin olur. Ölkənin hərəkəli inkişafında iqtisadi amilin rolunu öne çəksək, Azərbaycanın iqtisadi inkişaf stratejiyاسının bu gün digər ölkələrə nümunə göstərilməsi, en əsası inkişafın Azərbaycan modelinin mövcudluğundan bəhs olunması uğurlarımızın təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyev də bu uğurlara əsaslanaraq bildirir: "Bu gün Azərbaycan öz qüvvəsi, maliyyə imkanları hesabına ən mürkəbət layihələri icra edə və onu

məntiqi sonluğa çatdırıbilər. Biz bu uğurlara doğru birlikdə, vəhdət şəklində getmişik, bundan sonra da həmin yolumuzu davam etdirəcəyik".

Azərbaycan Prezidenti İlham Əliyev hemişə bildirir ki, yol mədəniyyət, rahatlıq, müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir. Bu sözlərlə yoluñ insanların, ölkənin həyatında oynadığı müstəsna rolun əhəmiyyətini bir daha diqqətə çatdırıban möhtərəm dövlət başçımız öz səmərəli fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşına açıq, rahat və müasir yol şəbəkəsi təqdim edir.

Göründüyü kimi, bütün bunlar bir daha onu təsdiqləyir ki, xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha böyük nailiyətlər imza atacaq, qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaq.

RƏFIQƏ KAMALQIZI

Mustafa Şentop: "Ermənistan təkcə Azərbaycana deyil, bütün bölgəyə təhdiddir"

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub



Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Türkiyədə səfərdə olan Azərbaycan parlamentinin nümayəndə heyəti sentyabrın 11-də Türkiye Büyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopla görüşüb.

AZERTAC xəber verir ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın və nümayəndə heyətinin üzvlərini salamlayan Mustafa Şentop Türkiye və Azərbaycanın qardaş ölkələr olğunu bildirib. Qeyd edib ki, Türkiye və Azərbaycan əsrlər boyu dərin tarixi dostluq və qardaşlıq kökləri ilə bağlı olan iki dövlət, bir millətdir. Azərbaycanın acısı bizim acımız, Azərbaycanın sevinci bizim sevincimizdir.

Ermenistan-Azərbaycan Dağlıq Qarabağ münaqışasına toxunan Mustafa Şentop diqqətə çatdırıb ki, Ermənistan təkcə Azərbaycana de-

yil, bütün bölgəyə təhdiddir. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi, biz hər zaman Azərbaycanın yanındayıq və Azərbaycana istənilen məsələdə dəstək olmağa hazırlıq. Bu baxımdan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqışasında Türkiye hər zaman Azərbaycanın yanındadır.

TBMM-in Sədri qeyd edib ki, Azərbaycan Prezidentinin Yunanistanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərən səyəliyin sözler Türkienenin 83 milyonluq əhalisinin qəlbine süxtdi. Mustafa Şentop Yunanistanla bağlı məsələdə Türkiyəyə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə xüsusi təşəkkürünə çatdırıb.

Milli Məclisin Sədri Sahibə Qafarova səmimi görüşə görə minnətdarlıq edərək parlamentin başçısı kimi ilk olaraq Türkiyəni ziyarət etməsindən memnunluq duyduğunu

bildirib. Qeyd edib ki, ölkələrimiz arasında gözəl bir ənənə formalaşıb - yüksək vəzifəli dövlət rəsmilərimiz vəzifələrinin icrasına başladıqdan sonra ilk resmi xarici səfərlərini qarşılıqlı şəkildə qardaş ölkəyə edirlər. Mən də bu gözəl ənənəyə sadıq qalaqraq ilk xarici rəsmi səfərimi məhz dost ölkə Türkiyədən başladım. Bu, olduqca təqdirətiyidir və mən əminim ki, iki qardaş ölkə arasında bu gözəl ənənə bundan sonra da yaşayacaq.

Sahibə Qafarova təəssüflə bildirib ki, koronavirus pandemiyası səbəbindən bu səfəri daha əvvəl həyata keçirmək mümkün olmadı. Sədr pandemiyaya qarşı aparılan çox səmərəli mübarizə ilə bağlı qardaş Türkiyəni təbrik edib.

Azərbaycan-Türkiyə münasibətlərinə danışan Milli Məclisin Sədri qeyd edib ki, dünya siyasi sisteminde bunun alternativi yoxdur. Bu

münasibətlərin kökü xalqlarımız arasında mövcud olan əsl qardaşlıq ruhuna söykənir. Bu gün Azərbaycan ilə Türkiye arasında əlaqələr strateji müttəfiqlik səviyyəsindədir.

Sədr diqqətə çatdırıb ki, Azərbaycan Milli Məclisi ilə Türkiye Büyük Millət Məclisi xalqlarımız arasında münasibətlərin ruhuna uyğun olaraq qardaş parlamentlər xarakterinə sahibdir. Bu qardaşlıq parlamentlər arasında həm ikitərəflə formata, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla özüňü göstərir.

Parlamentlərimizdə qarşılıqlı fəaliyyət göstərən dostluq qrupları vardır. Azərbaycan tərəfdən Əhliman Əmirəslanov, Türkiye tərəfdən isə Şamil Ayırm bu qruplara uğurla rəhbərlik edir. Şamil Ayırm Azərbaycan ilə Türkiye arasında qardaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyi xidmətlərə görə Azərbay-

can Prezidenti İlham Əliyev tərəfindən "Dostluq" ordeninə layiq görüldü.

Sahibə Qafarova deyib ki, parlament rəhbərləri ilə yanaşı, dostluq qrupları arasında da qarşılıqlı səfərlərin və görüşlərin artırılması olduqca mühümdür. Çünkü dostluq qruplarının temaslarının intensifikasi ölkələr arasında əlaqələrin da-ha darinləşdirilməsinə mühüm töhfə verir.

Sədr iyulun 12-də Ermənistan tərəfindən Tovuz istiqamətində sərhəddə törədilən təxribatla bağlı Türkiye Büyük Millət Məclisinde təmsil olunan 4 siyasi partiya - AK Parti, CHP, MHP və İYİ Partinin ortaq bayanla çıxışına görə Türkiye siyasetçilərinə, siyasi partiyalarına bir daha dərin minnətdarlığını bildirib.

Xanım sədr vurğulayıb ki, bir millət, iki dövlət olaraq tariximzdə də çox oxşarlıqlar var. Buna görə gələcəyimizi də gərək elə quraq ki, bunları qoruyub saxlaya姜.

Milli Məclisin Sədri Sahibə Qafarova qeyd edib ki, Prezident İlham Əliyevin Yunanistanın Azərbaycana yeni təyin olunmuş səfərinin etimadnaməsini qəbul edərən səyəliyin sözlər bütün Azərbaycanın mövqeyidir.

Siz də qeyd etdiyiniz kimi, Azərbaycanla Türkiye arasında çox sıx münasibətlər var. Bu günədək iki ölkə arasında 249 sənəd imzalanıb. Bu sənədlər təhsildən tutmuş enerji layihələrinə qədər müxtəlif sahələri əhatə edir. Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP layihələri təkcə bizim ölkələr üçün deyil, bütün bölge üçün mühüm layihələrdir və bunu birlilikdə həyata keçirməyimiz bizim birliyimizdən, qardaşlığımızdan və dostluğumuzdan xəbər verir. Hesab edirəm ki, biz bu münasibətləri daha da genişləndirməliyik.

Sonda görüşdə tərəfləri maraqlandıran digər məsələlər etrafında fikir mübadiləsi aparılıb.

İqtisadi siyasətin yeni idarəetmə çərçivəsi - İqtisadi Şura

İqtisadi Şuranın yaradılması ilə bağlı Prezident İlham Əliyev imzaladığı Fərman milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavabın verilməsini təmin edəcək. Məlum olduğu kimi, Prezident İlham Əliyev sentyabrın 9-da "Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və "Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə" Fərman imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb. Şuraya Baş Nazir sədrlik edəcək. Prezidentin köməkçisi - İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdürü, Prezidentin köməkçisi - İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdürü, Birinci vitse-prezidentin köməkçiləri, İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirleri, Mərkəzi Bankın sədri və Dövlət Neft Fonduñun İcraçı direktoru şuranın üzvləri təyin olunub. Şuraya ölkədə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirməsi məqsədile qlobal və milli iqtisadiyyatda, o cümlədən fiskal və monetar sektorlarda, həmçinin maliyyə-bank sektorunda baş verən proseslər öyrənilməkle cari və ortamüddəli dövr üçün iqtisadi siyasətin formallaşmasına, habelə ölkə iqtisadiyyatında yaranan bilićek daxili və xarici təsirlərin qarşısının alınmasına yönəlmış qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə həyata keçiriləcək islahatların və iqtisadi siyasətin istiqamətinin müyyəyen edilməsinə dair təkliflərin hazırlanıb Azərbaycan Respublikasının Prezidentine təqdim etmək tapşırılıb. Şura fealiyyəti barədə 6 ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentine məlumat verməlidir. Fərmandan qeyd olunur ki, Azərbaycanda son 20 ilde aparılan genişmiqyaslı sosial-iqtisadi quruculuq prosesi, fiziki infrastrukturun müasirləşdirilməsi, insan kapitalının inkişafı hazırlıqda əldə edilmiş sosial rifah göstəricilərinin başlıca hərəketverici qüvvələri olub. Bu dövrə ölkəmiz zəruri infrastruktur və institutional inkişaf göstəriciləri üzrə beynəlxalq reytinglərdə xeyli irəliləyiib, milli iqtisadiyyatın rəqabet qabiliyyəti xeyli yüksəlib. Ümumi daxili mehsulun hecmi 3 defədən çox artıb, vətəndaşların həyat səviyyəsi nəzərə çarpacaq dərəcədə yaxşılaşdırıb. Lakin son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım templərinin aşağı düşməsi, əmtəə bazarlarında qiymət volatiliyinin xeyli yüksələsi, qlobal maliyyə sabitliyinin kövəkliyinin artması, xüsusilə ilin əvvellərində başlanan koronavirus pandemiyası və onunla əlaqədar eksər ölkələrdə sosial-iqtisadi feallığın məhdudlaşması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji siyasət çəgirişləri yaradıb. Əldə



edilmiş sosial-iqtisadi rifah səviyyəsinin əlverişsiz qlobal mühitdə dayanıqlı saxlanılması və daha da yüksəldilməsi üçün milli iqtisadiyyatımızın beynəlxalq rəqabet qabiliyyəti gücləndirilməli, iqtisadiyyatın neft galirlərində asılılığı minimuma endirilməli, ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunmalıdır. Sənəddə vurgulanır ki, növbəti onillikdə ölkəmizdə sosial-iqtisadi rifahın yüksəldilməsi üçün iqtisadiyyatın ikiqat artımının təmin edilməsi qarşında duran başlıca strateji çağırışlardan biridir. Xüsusiylə postpandemiya dövründə iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün onun yeni mexanizmlərinin formalşdırılması və inkişaf etdirilməsi, bu məqsədə daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılmasına, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbini, qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritətlərinin müyyəyen edilməsi, qlobal dəyer zəncirinə fəal qoşulma, investisiya mühitinin radikal yaxşılaşdırılması, müasir səhiyyə və təhsil siyasəti vasitəsilə insan kapitalının keyfiyyətinin daha da yüksəldilməsi, biznesin tələblerinə uyğunlaşdırılması, mülkiyyət hüquqlarının daha effektiv qorunması və "biznesə dost" digər strateji vəzifələrin icrası təmin olunmalıdır. Milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək, bunun üçün iqtisadi siyasət və iqtisadi islahatlar çərçivəsini formalşdırmaq məqsədilə ölkədə iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılması tələb olunur. İqtisadi siyasətin yeni idarəetmə çərçivəsi postpandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsini və milli iqtisadiyyatın müasirləşdirilməsini hədəfləyən strategiyanın formalşdırılması, xüsusilə onun vacib hissəsi olan iqtisadi islahatlar programının hazırlanmasını və uğurla həyata keçirilməsini təmin etməlidir.

Əli Əsədov: "İqtisadi Şura yeni bir platforma olaraq dünya və milli iqtisadiyyat üçün mürəkkəb bir dövrdə ən çətin tapşırıqları kollegial şəkildə müzakirə etmək, ortaq məxrəcə gəlmək üçün elverişli institutdur. İqtisadi Şuranın Prezidentin Fərmanı ilə yaradılmış İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın ilk iclası keçirilib. İclasda Şuranın üzvləri - Prezident köməkçiləri Şahmar Mövsümov və Natiq Əmirov, Birinci vitse-prezidentin köməkçiləri Emin Hüseynov və Xalid Əhedov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Neft Fonduñun İcraçı direktoru İsaifil Məmmədov iştirak ediblər. Baş Nazir Əli Əsədov Prezident İlham Əliyevə İqtisadi Şura üzvləri adından göstərdiyi yüksək etimada görə minnətdarlığını bildirib. Qeyd edib ki, İqtisadi Şura yeni bir platforma olaraq dünya və milli iqtisadiyyat üçün mürəkkəb bir dövrdə ən çətin tapşırıqları kollegial şəkildə müzakirə etmək, ortaq məxrəcə gəlmək üçün elverişli

institutdur. İqtisadi Şuranın Prezidentin Fərmanı ilə qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmək üçün bütün təşkilat, iqtisadi və maliyyə imkanları var. Bildirib ki,

Prezidentin tapşırığına əsasən İqtisadi Şura iqtisadi siyasətin çərçivələrinə dair Proqram hazırlanmalıdır. Dövlət investisiyalarına paralel olaraq özəl yerli və xarici investisiyaların cəlbini yeni dövr iqtisadi siyasətinin əsas istiqaməti olmalı, özəl sektorun aparıcı rolu təmin edilmeli, investisiya mühitinin yaxşılaşdırılması üçün ciddi və radikal addımlar atılmalıdır.

Milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavabın verilməsini təmin etmək məqsədilə cənab Prezident qarşımızda yeni vəzifələr qoymuşdur. Bunlar: makroiqtisadi və maliyyə sabitliyinin qorunması; iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün yeni mexanizmlərinin formalşdırılması; daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılması; xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlb olunması; qeyri-neft ixracının genişləndirilməsine əsaslanan milli inkişaf prioritətlərinin müyyəyen edilməsi; investisiya mühitinin radikal yaxşılaşdırılması; ölkə iqtisadiyyatının beynəlxalq rəqabet qabiliyyətinin gücləndirilməsi; sosial-iqtisadi rifah səviyyəsinin yüksəldilməsi və

diger strateji vəzifələrdən ibarətdir. Baş Nazir vurğulayıb ki, qeyd olunan vəzifələrin icrasını təmin etmək məqsədilə cənab Prezidentin Fərmanında İqtisadi Şura tapşırıllıq, iqtisadiyyatın bütün sahələrində, o cümlədən fiskal, monetar və maliyyə-bank sahələrində, real sektorda, özəl investisiyaların teşviq edilməsində, dövlət müəssisələrinin fəaliyyətinin tənzimlənmesində, sosial müdafiə sisteminin səməreliliyinin artırılmasında, səhiyyə və təhsilin inkişafında dünyada mövcud olan uğurlu modeller esasında tekliflər hazırlanınsın. İqtisadi Şura Fərmandan nəzərdə tutulan tedbirlərin həyata keçirilməsi məqsədilə yerli və xarici ekspertləri, beynəlxalq təşkilatları və elmi müəssisələri cəlb edə bilər. O da vurğulanıb ki, İqtisadi Şura hər altı aydan bir görülmüş işlər barədə Prezidentə məruzə edəcək.

Tahir Mirkişili: "İqtisadi Şuranın yaradılması Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatların daha effektiv icrasına nail olmaq məqsədi daşıyır"

Sözügedən məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, İqtisadi Şuranın yaradılması iqtisadi islahatların daha effektiv icrasına nail olmaq məqsədi daşıyır: "Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivesinin yaradılması məqsədilə İqtisadi Şuranın yaradılması və Şura qarşısında yenidən qoyulması daşıyır. Dövlət başçısı tərəfindən aparılan iqtisadi islahatların daha effektiv icrasına nail olmaq məqsədi daşıyır".

Onun sözlərinə görə, pandemiya şəraiti 2018-ci ildə sürətlənən iqtisadi islahatların nəticələrinin daha geniş hissə edilməsinə müyyəyen qədər mane olub, təbii olaraq vətəndaşların sağlamlığı iqtisadi hədəfləri üstləyib: "Pandemiya şəraiti bütün dünyada olduğu kimi Azərbaycanda da iqtisadiyyatın, digər ölkələrdəki kimi süretli olmasına, müyyəyen qədər geriləməsinə səbəb olub. Dünyada artıq yeni reallıqlar formalaşmaqdadır. Neft qiymətlərinin aşağı həddə sabitləşməsi, texnologiyaların və yeniliklərin sürətlə yayılması iqtisadi siya-

sətdə əcvik dəyişikliklərin edilməsi labüb edir. Bu baxımdan Azərbaycanda iqtisadi siyasətin yeni idarəetmə çərçivəsinin yaradılması iqtisadi uğurları əldə etməyin yeni mənbələrinin tapılmasına hesablanıb. Şura qarşısında növbəti 10 ilde iqtisadiyyatımızın 2 dəfə böyümesi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, xarici və özəl investisiyaların cəlb edilməsində yeniliklər, insan kapitalından geniş istifadə edilməsi, innovativliklər və s kimi hədəflərin qoyulması Azərbaycan iqtisadiyyatının müasir çağırışlar üzərində inkişaf edəcəyini və islahatların da bu məqsədə sürətləncəyini deməye imkan verir".

T.Mirkişili onu da qeyd edib ki, Fərman iqtisadi siyasətin qanunvericilik əsaslarını yaradan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi qarşısında da mühüm çağırışlar qoyur: "Hesab edirik ki, müasir qanunların qəbulu, mövcud qanunvericilik aktlarında əcvik mexanizmlərin yaradılması aparılan iqtisadi islahatların daha çox mənimşənilməsinə imkan yaradacaq, ölkəmizin iqtisadi hədəflərinə çatmaqdə mühüm alet olacaqdır. Ümumi desək, Prezident İlham Əliyevin apardığı iqtisadi siyasət hər zaman sürətliliyi, əcvikliyi, müasirliyi və sosiallılığı ilə fərqlənib. İqtisadi Şuranın yaradılması və onun qarşısında qoyulan hədəflər Azərbaycan iqtisadiyyatın post-pandemiya dövründə daha sürəti inkişafının temin edilməsi məqsədi daşıyır".

Göründüyü kimi, İqtisadi Şuranın qarşısında qoyulan çağırışlar yaxın 10 ilde Azərbaycanın iqtisadiyyatının iki defəyedek böyüməsinə hesablanıb. Eyni zamanda, Prezidentin İqtisadi Şuranın yaradılması ilə bağlı Fərman iqtisadi siyasətin yeni idarəetmə çərçivəsi post-pandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsini və milli iqtisadiyyatın müasirleşdirilməsini hədəfləyən strategiyanın formalaşdırılması, xüsusilə onun vacib hissəsi olan iqtisadi islahatların programının hazırlanmasını və uğurla həyata keçirilməsini təmin edəcəkdir.

RƏFIQƏ KAMALQIZI

Türkiyə saytında “Bizim gücümüz birliyimizdədir” sərlövhəli məqalə yerləşdirilib

Türkiyənin igdirim76.com saytında muxtar respublikada işıq üzü görən “Şərq qapısı” qəzetiñin şöbə müdürü Səbuh Həsənovun “Bizim gücümüz birliyimizdədir” sərlövhəli məqaləsi yerləşdirilib. AZERTAC-in Naxçıvan büro-su xəbər verir ki, müəllif Azərbaycanın və Türkiyənin silahlı qüvvələrinin sentyabrın 5-də muxtar respublikada keçirdiyi birgə hərbi təlimləri ətraflı şərh edib. Vurğulanıb ki, son dövrlərdə iki ölkə arasında qarşılıqlı və yüksək xətlə davam edən əlaqələrin mühüm istiqamətlərindən birini də hərbi əməkdaşlıq sahəsində həyata keçirilən tədbirlər təşkil edir. Həm ötən ay, həm də sentyabrın 5-də hər iki ölkənin silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi-texniki vasitələrinin iştirakı ilə keçirilən hərbi təlimlər təkcə Türkiyə və Azərbaycanda deyil, digər ölkələrdə də diqqətlə izlənilib.

Məqalədə qeyd olunub ki, xüsusile Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində ermənilerin pozucu və təxribat xarakterli hücumundan sonra təsədűf edən bu təlimlər düşmən ölkədə narahatlıqla qarşılınlıb. Təbii ki, düşmən bu təxribatına görə öz payını artırılaması ilə alb və ordumuzun bir daha sübut edib ki, ölkəmizə qarşı uzanan istənilən çırçık əli kəsməyə hazırlıdır və buna qadirdir. Cənubi Qafqazın regional güc mərkəzi sayılan Azərbaycan digər sahələrlə yanaşı, hərbi sahədə de böyük hədəflərə qarşı addım-adım irəliləyir və milli ordumuzun bu gün dövünün ən güclü 50 ordusundan biri olması bu sahədə böyük yol keçməyimizdən xəber verir. Eyni zamanda, Azərbaycan öz ordusunun yüksək səviyyədə hazırlığını daim diqqət mərkəzində saxlayır və keçirilen təlimlər də buna xidmət edir. Digər tərəfdən hər iki ölkənin silahlı qüvvələri tərəfindən keçirilen təlimlərin Naxçıvan-

da təşkil olunması muxtar respublikanın hərbi təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir. Hamımızə məlumdur ki, Azərbaycan dövləti tərəfindən Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi daim prioritet məsələlərdəndir və son illərdə bununla bağlı çox mühüm addımlar atılıb. Belə ki, muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Silahlı Qüvvələrinin tərkibində, lakin müharibə şəraitində müstəqil koordinasiya səlahiyyət-lərinə malik orduya - Əlahiddə Ümumqoşun Orduya həvələ olunub. Bu ordu yaradığı dövrən in-diyyədək mühüm inkişaf mərhələləri keçərək müasir hərbi-texniki vasitələrlə təmin edilib, şəxsi heyətin peşəkarlığı dəfələrlə artırılıb. Bütün bunlarla bərabər, istənilən ordunun döyüş hazırlığı təlimlərdən asılıdır. Çünkü təlimlər nəzəri biliklərin praktik icrası baxımından sınav meydani sayılır. Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyə-

ti bundan əvvəl də qardaş ölkənin herbçiləri ilə birgə təlimlərdə iştirak edib. Lakin budəfəki təlimlər miqyasına və konsepsiyasına görə əvvəlkilərdən xeyli fərqlənir. Təsədűfi deyil ki, bu təlimlərə xarici mətbuatda da geniş yer verilib. Səbuh Həsənov diqqət çatdırıb ki, sentyabrın 5-də keçirilən hərbi təlim Türkiye və Azərbaycan respublikaları arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilib. Həmçinin bu, iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhəlesi idi. Diqqətçəkən məsələlərdən biri de təlimlərə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazırı, “Naxçıvan” Əla-hidde Sərhəd Diviziyyası, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası və Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələrinin də celb olunması idi. Təlimin ssenarisində bu birliklərin iştirakı ilə bir sıra istiqamətlər üzrə əməliyyatlar hazırlanaraq icra olunub, döyüş təyyarələri və helikopterlərin keçidi ilə təlim başa çatıb. Əldə olunan neticələrə görə, təlimdə qarşıya qoyulmuş vəzifələrin icrasına yüksək səviyyədə nail olmuşdur.

Müəllif yazıb: “Qeyd edək ki, bu genişmiqyaslı təlimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərif Öngay izleyiblər. Ali Məclisin Sədri keçirilən təlimi yüksək qiymətləndirərək deyib: “...Bu gün Azərbaycan-Türkiye əlaqələri strateji tərəfdəşliyə əsaslanır və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Ölkələrimiz arasındakı qarşılıqlı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir. Keçirilən birgə hərbi təlim də göstərdi ki, bizim gücümüz birliyimizdədir... Silah və texnika təminatı hələ güclü ordu yaratmaq demək deyil. O ordu güclüdür ki, onun şəxsi heyətinə vətənpərvərlik ruhu və peşəkarlıq vardır. Hərbi təlimdə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi də bir millətin, iki dövlətin ordularının yüksək döyüş qabiliyyətinə və birliyə malik olduğunu təsdiq etdi”.

Ən çox nəyə pul xərclənib?

2020-ci ilin yanvar-avqust aylarında pərakəndə ticaret şəbəkəsində istehlakçılar 24,6 milyard manatlıq mal satılıb ki, 13,3 milyard manatlıq ərzəq məhsulları, içkilər və tütün məmulatları, 11,3 milyard manatlıq qeyri-ərzəq malları realizə olunub. SIA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitesi məlumat yayıb. Melumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticaret dövriyyəsi real ifadədə 1,8 faiz, o cümlədən qeyri-ərzəq malları üzrə 6,9 faiz azalıb, ərzəq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,3 faiz artıb. Elektron ticaret dövriyyəsi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 2,2 dəfə çox olub.

2020-ci ilin yanvar-avqust aylarında alıcıların son istehlak məqsədilə aldığı mallara görə xərclədiyi vəsaitin 48,9 faizi ərzəq məhsullarının, 5,2 faizi içkilər və tütün məmulatlarının, 14,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi eczacılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8 faizi isə digər qeyri-ərzəq mallarının alınmasına sərf olunub. Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 22,8 faizi ti-



carət müəssisələri, 50,8 faizi fərdi sahibkarlar tərəfindən, 26,4 faizi isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticaret dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,9 faiz, fərdi sahibkarlar üzrə 1,1 faiz artıb, bazar və yarmarkalarda isə 13,7 faiz azalıb.

2020-ci ilin yanvar-avqust aylarında əhalinin bir nəfərine düşən orta aylıq pərakəndə ticaret dövriyyəsi 308,1 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisində nominal ifadədə 2,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 166,7 manatlıq ərzəq məhsulları, içkilər və tütün məmulatları, 141,4 manatlıq qeyri-ərzəq malları alıb.

Inam Hacıyev

Banklarla bağlı büyük qanun paketi hazırlanır

Banklarla bağlı büyük qanun paketi hazırlanır”. SIA xəbər verir ki, bunu dənən Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili bildirib. Deputat vurğulayıb ki, bununla bağlı parlamentdə dinləmələr de keçiriləcək.



Metroya daxil olan sərnişinlərin hərarəti ölçülecek?



Bakı metrosunun fəaliyyəti bərpa olunduqdan sonra stansiyalara daxil olan sərnişinlərin hərarəti ölçüləcək. SIA-nın məlumatına görə, bunu açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, sərnişinlərin hərarəti seçmə üsulu ilə ölçüləcək: “Günün pik saatlarında bütün sərnişinlərin hərarətini ölçmək mümkün olmayacaq. Bakı metrosunun xüsusi təlimat keçmiş stansiya işçiləri bu işə cəlb olunacaqlar. Zəhirən virus daşıyıcısı kimi şübheli bilinən sərnişinlərin hərarəti yoxlanacaq. Hərarəti olan sərnişinlər metroya buraxılmayacaq. Ümumiyyətlə, sərnişinlərimiz sanitər-gigiyenik normaların tələblərinə nə qədər çox düzgün riayət etsələr, “Bakı Metropoliteni”nın fəaliyyəti bir o qədər təhlükəsiz və rəvan qaydada davam etdiriləcək”.

Ehtiyatda olan polkovnik: "Təxribatçı erməni zabitinin görüntülərini yayan hərbçilərin ordu sıralarından uzaqlaşdırılması düzgün qərardır"

Bu gün Azərbaycanın sürətli inkişaf edən ölkələr sırasında olması, Ordumuzun regionun əngüclü ordusuna çevriləməsi danılmaz faktdır. Lakin görünən odur ki, bu inkişafa sevinmeyənlər ve durmadan qarayaxma kampaniyası aparanlar son zamanlar daha da fəallaşıb. Bunu AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik Adil Həsənov deyib.

A.Həsənov bildirib ki, xüsusən avqustun 23-də Goranboy rayonu istiqamətində təxribat tövərtməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandirini tutan hərbi qulluqçuların guya ehtiyata buraxılması ilə bağlı yalan iddiaları sosial şəbəkələrdə daha çox uydurma, əsəssiz paylaşımlar edilir və şouları yaradılır. Keçmiş hərbçi kimi məxfiliyə əməl etməyin xüsusən orduda ne dərəcədə əhəmiyyətli olduğunu gözəl bilirm. Əvvəla hər kəs bilməlidir ki, əmrin tələblərini pozmaqla smart telefonlar işlədərək məxfiliyə qaydalarını pozan həmin hərbi qulluqçular heç də qeyd olunan erməni kəşfiyyatçısını tutanlar deyil. Çox güman ki, biz hamımız tezliklə əsl qəhrəmanları tanıyacaqıq. Telefonla çekiliş edib özlərini reklam edənlər isə, necə deyərlər, "hamam suyu ilə özüne dost axtarıldandır". Onların məqsədi sadəcə özlərini reklam etmək, qohum-əqrəba, dost-tanış arasında dirnaqarası "şöhrət" qazanmaqdan başqa bir şey deyil.

"Sadə bir hərbçi kimi onu deyə bilərəm ki, bu erməni diğasının görüntüləri əger ya-



yılmasa idi, birincisi, ermənilər onun harada olması barədə hələ də məlumatlıq qalacaqdırlar. İkincisi və ən əsası isə onun vasitəsilə daha çox kəşfiyyat xarakterli məlumatlar eldə etmək mümkün olacaqdır. Bəzi "qəhrəmanlar"ın sayesində ən azı bu iki şansı elinizdən qəçirmiş olduq. Hesab edirəm ki, əger onlar hansısa "təhmət" və ya digər intizam cəzası ilə cəzalandırılaraq hərbi xidmətdə qalsayırlar, bu, həm onların gələcəkdə baş verə biləcək belə hallarda yenə "başqasının hesabına xal qazanmaq" kampaniyalarını davam etdirəcəklərinə, həm də digər şəxslərdə de bu kimi hərəkətlərə yol vermə istəyinin yaranmasına səbəb olardı.

Mən Müdafiə Nazirliyi rəhbərliyinin bu qərarını zamanında verilən düzgün qərar kimi qiymətləndirirəm. Nazirliyin məlumatından aydın oldu ki, iş hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa da göndərilib. Əminəm ki, orada da faktı düzgün qiymət veriləcək və günahkar şəxslər layiq olduqları cəzalarını alacaqlar, - deyə ehtiyatda olan polkovnik qeyd edib.

Ermənilər işgalçi olduqlarını etiraf etdilər

"Bilirik ki, dünyada mövcud olan tarixi abidələr bəşəriyyətin "ortaq dəyər"i hesab olunur". Bunu SİA-ya açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fonduun icraçı direktoru Mehman İsmayılov deyib.



bir çoxu, o cümlədən Azərbaycan və Ermənistan da bu müqavilə və konvensiyalara qoşulub.

Lakin biz görürük ki, təcavüzkar dövlət olan Ermənistan beynəlxalq müqavilə və konvensiyaların ziddinə gedərək işgal etdiyi torpaqlarımızdakı dini və mədəni abidələri barbarca dağıdır, hətta Azerbaycanlılara məxsus qəbiristanlıqları yerle yeksan edirlər. Əslində bu, sadəcə xalqımıza qarşı deyil, eyni zamanda cənab Prezident İlham Əliyevin de deyişi kimi, bu, təkcə bize qarşı yox, bütün müsəlman

dünyasına qarşı edilən cinayətdir. 21-ci əsr dünyasında yəqin ki, ermənilərden başqa heç bir xalq bəşəriyyətin "ortaq dəyər"i hesab olunan mədəni, dini abidələrə qarşı bu cür münasibət bəsləmir.

Biz onların bu barbar əməlini maksimum dərəcədə dünya ictimaiyyətinə çatdırmağa çalışmalıyıq. Gənclərimiz həm işgal altındakı, həm də ölkəmizdə mövcud olan tarixi abidələri tanımlı və təbliğ etməlidir. Bu məqsədlə Mənəvi Dəyərlərin Təbliği Fondu "Tarixin Şahidləri" adlı müsabiqə elan edib və müsabiqə başa çatmaq üzrədir.

Müsabiqəyə videoçarx, yaxı və şəkil formasında xeyli materiallar təqdim olundub. Nəticələr elan olunduqdan sonra biz bu materialları sosial media vasitəsi ilə yayacaqıq.

Bəhruz Quliyevin təklifi ekspert tərəfindən dəstəkləndi

Ötən gün SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev Respublikamızda yol infrastrukturunun təkmilləşdirilməsi, yeni körpülərin, yeraltı və yerüstü piyada keçidlərinin və yolayıcılarının tikilməsi, magistral yolların salınması fonunda piyadaların səhələnkar hərəkətindən gileylənib və Azərbaycan Respublikasının Milli Məclisinə səslənərək piyadalarla bağlı müvafiq qanuna dəyişiklik edilməsinin vacibliyini önə çəkmişdir.



zirdi, əger piyada keçidi yoxdursa niyə yoxdur, bəlkə elə piyada sərəxəsdür, dəlidir və s. Diger tərəfdən intihar xarakterli yol-nəqliyyat hadisələri olur. Bunun da fərqinə varmadan sonda sürücüler günahlandırılır. Əgər də dərindən araştırma aparılsa müəyyən olunur ki hebsdə indiyədək nə qədər ceza çeken sürücülər var. Bəlkə də onları törendiyi yol-nəqliyyat hadisələrini təhlil etsək məlum olur ki, onların vurdugu piyada sadəcə özünü öldürmək isteyirmiş.

Axi niye bunları araşdırın yoxdur? Bəlkə elə ailə üzvləri de bilirdik həmin piyada məktub yazıb və intihar etmək qərarına gelib. Sadəcə ailə üzvləri sürücünü soymaq, ondan pul almam üçün o məktubu da gizlədirler və həmin adamı da "qəhrəman" kimi qələmə verirlər. Beləcə sürücünün tələyini qaralmağa başlayırlar. İllərlə onun pulu alırlar ki, uşağımı böyütmək isteyirəm, məktəbə qoymaq isteyirəm, evde suyun kranı xarab olub gəl onu dəyişir və s. Amma bəzi vicdanlı insanlar da var ki, təsadüfi qəzalarda bəri başdan ərizə yazaraq sürücündən şikayətçi olmadığını bildirirlər. Digər insanlar da var ki, sanki dənizdən qızıl balıq tutaraq üç arzusunu yerine yetirmək isteyir. Onlardan bəziləri sürücündən gələn ev isteyir, gələn maşın almasını isteyir, gələn ailə üzvlərinin müalicəsi tələb edir. Bütün bunların da baş verməsinə də səbəb odur ki, istintaq orqanları hadisədə məhz sürücünü günahkar çıxarmağa çalışır. Əgər piyada bilsə ki, onu sehvi ucbatından baş verən qəzada onun məsuliyyəti var, onu həbs, ağır cəza gözləyir o zaman piyada heç belə hərəkət etməz və hadisədən sonra özü qaçıb gizlənər ki polis düşməsin. Bu gün Azərbaycan Prezidentinin yeraltı və yerüstü piyada keçidlərinin açılışında iştirakı belə cəmiyyətə bir çağırışdır ki, keçidlərdən istifadə edin. Bu da təbliğatın bir növüdür".

Ceyhun Rasimoğlu

Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır

Azərbaycan öz multikültural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı siyaset dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir insana bərabər münasibətin nəticəsidir. Azərbaycan dünyada çox az ölkələrdəndir ki, burada bütün dirlərə mənsub insanlar rahat yaşayırlar, onlara eyni münasibət var.

Azərbaycan dövləti ölkədə multi-kultural mühitin qorunmasını daim diq-qət mərkəzində saxlayır. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyaseti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qar-داşlığından daha da möhkəmlənməsinə zəmin yaratır. Mövcud milli-mədəni müxtəliflik və dini-etnik dözümlülük mühiti Azərbaycanı çoxmilətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoğun bənzərsiz məkanı edib. Azərbaycanın multikultural və tolerant bir ölkə olması, burada multikulturalizmin xalqın həyat tərzi səviyyesinə yüksəlməsi, həmçi-nin, dövlət tərəfindən cəmiyyətdəki et-nik-mədəni müxtəlifliklərin qorunması istiqamətində ölkəmizdə böyük layihə-lərin həyata keçirilməsi Azərbaycanın dünyada multikulturalizm mərkəzlərin-dən birinə çevrilməsinə səbəb olub. Bu gün ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq ənənələri dünya ölkələrində təbliğ olunur və buna ma-

gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi" fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda sözügedən layihə çərçivəsində respublikamızın 39, dönyanın 22 aparıcı universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris edilir. Yaponiyanın sayılıb-seçilən və ən nüfuzlu 5 universitetindən biri olan Hokkaydo Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı münətəzəm dəslərə hələ 2017-ci ildən start verilib. Növbəti aydan Hokkaydo Universitetində yeni dərs iline başlanacaq. Dəslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Hokkaydo Universiteti Slavyan Avrasiya Araşdırma Mərkəzinin razılığı əsasında həyata keçirilir. Fənni Hokkaydo Universitetinde konfliktologiya elmləri üzrə PhD təhsili almış yaponşunas alim, Yaponiya hökumətinin dövlət təqaüdçüsü Əlibəy Məmmədov tədris edir. Dəslər yapon dilində keçirilir.

Azərbaycan multikulturalizm dərs-



ləri üçün qeydiyyatdan keçən yaponiyalı tələbələr arasında gələcəkdə Azərbaycanda təhsil almaq, bu ölkədə iş qurmaq və eyni zamanda, Yaponiya universitetlərinde Azərbaycanla bağlı dərs demək istəyən ve bu məqsədlə Azərbaycanın medeniyyəti, tarixi, ədəbiyyatı və multikultural durumu ilə bağlı biliklərə yiylənmək istəyənlər coxluq təşkil edir. Seçilən tələbələr Azərbaycanda qış və yay məktəblərində iştirak üçün şans qazanmış olacaqlar. Bu da öz növbəsinde tələbələrə stimul verən amillərdən biridir. Xatırladaq ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi" fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə start verilib. Sevindirici haldır ki, artıq fənnin tədrisində müəyyən müsbət təcrübə əldə olunub, BBMM tərəfindən hazırlanaraq nəşr edilən "Azərbaycan multikulturalizmi" dərsliyinin ingilis dilinə tərcümə edilmesi fənnin xarci ölkələrdə tədrisinin keyfiyyətinin daha da yüksəlməsine imkan yaradır. Prezident İlham Əliyevin "Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtməq" təşəbbüsünün öz real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində xaricdə "Azərbaycan multikulturalizmi" fənlərinin tədrisi da-ha geniş coğrafiyani əhatə edir.

Nazakat əl əndiñolizi

Lukaşenko Vladimir Putinlə görüşəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko sentyabrın 14-də Rusiyaya səfər edəcək. SİA-nın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, işgüzar sefer çerçivəsin-
da A.Iukasenko Socidə rusıvalı həmka-

rı Vladimir Putinle danışıqlar
aparacaq. Danışıqların neti-
cəsində hər hansı sənədlərin
imzalanması gözlənilmir.

Qeyd edək ki, A.Lukaşenko avqustun 9-da keçirilmiş Prezident seçimlərində qalib qalıb.



Koronavirüs vaksininin sınaqları dayandırıldı



“AstraZeneca” əczaçılıq şirkəti və Oksford Universitetinin hazırladığı koronavirus vaksinin ABŞ-da keçirilən sınaqlarının üçüncü mərhələsi müvəqqəti dayandırılıb. SIA-nın məlumatına görə, buna sınaqlarda iştirak edən könüllülərdən birində eks təsirin müşahidə edilməsi səbəb olub. Həmin şəxs müşahidə altına alınıb, sağlamlıq vəziyyətinin ciddi olmadığı deyilir. Sınaqların bir neçə gün ərzində yenidən başlayacağı ehtimal olunur.

Azərbaycanda 163 nəfər koronavirusa yoluxdu, 171 nəfər sağaldı


Azərbaycan Respublikasının erazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	Bu gün
Ümumi yoluxanların sayı	11.09.2020
Ümumi sağalanınların sayı	38037
Aktiv xəsta sayı	35440
Ümumi test sayı	2040
Ümumi test sayı	995376
Ümumi ölüm sayı	557
Yeni yoluxanların sayı	163
Yeni sağalanınların sayı	171
Bugünkü test sayı	7108
Bugünkü ölüm sayı	1

*A*zərbaycanda koronavirus (COVID-19) infeksiya-sına 163 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabinetin yanında Operativ Qərargahdan SİA-ya verilən məlumatə görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

“Ermənilərin mədəniyyət abidələrini, məscidləri, qəbiristanlıqları dağıtması vandalizmdir”



“Ermənilərin Dağlıq Qarabağ və işgal olunmuş ərazilərdə mədəniyyət abidələrini, məscidləri, qəbiristanlıqları dağıtması vandalizmdir. Hüquqi baxımdan ağır cinayət hesab olunur. Mənəvi tərəfdən ermənilərin özlərindən başqa digər xalqların mədəniyyətinə olan nifrətinin göstəricisidir. Ən əsas məqsəd isə bu coğrafiyada heç vaxt mövcud olmamış saxta erməni dövlətinin olduğunu sübut etmək üçün “tarixi faktlar” yaratmaqdır. Bu siyaset ermənilər tərəfindən Sovet dövründən bəri sistemli şəkildə aparılır. Tək Azərbaycana qarşı yox, eyni zamanda digər qonşu ölkələrin ərazi və mədəniyyətlərinə qarşı da saxtalaşdırma metodlarından istifadə olunur”. Bunu SİA-ya millət vəkili Nəsib Məhaməliyev devib.



Deputatın sözlerine göre, bu günlərdə sosial şəbəkələr vasitəsilə erməni dalğalarının Qara dənizin dibindəki qalyanlıqlara hekk etdikləri yazıları hamı gördü: "1982-ci ilin meşhur "Oqonyok" jurnalı bu mövzu ilə bağlı geniş yazı vermişdir. Qonşu Gürcüstanın ərazisində 400-ə yaxın gürçü kilsələrinin erməni kilsəsi olduğuna iddia edirlər. İravan xanlığı, Dağlıq Qarabağ ərazisində arxeoloji qazıntılar apararaq qayalıqların üzərində süni "erməni xaçkarları" yaradırlar. Guya ki, bu ərazilərdə "böyük ermənistən" dövləti olub. Erməni həyəzisliyi sərhəd tanımır. Tarixən regionda baş verən ictimai-siyasi proseslərdən, böyük dövlətlərin qarışdırmasından, sivilizasiyalar arası mübarizələrdən hər zaman öz çirkin məqsədləri üçün istifadə ediblər. Belə çəkişmələrdə böyük xalqların əlində marionet rolunda oynamışlar. İndiki geosiyasi vəziyyət də ermənilərin tarixi saxtalaşdırması üçün münbət şərait yaradır. İkili standartlar, bəy-nəlxalq hüquq normalarının pozulması, böyük güclərin himayədarlığı, onları bir növ ərköyü edib. Ancaq belə davam edə bilmez. Etdiyin hər bir eməlin cavabını verməlisən. Saxta "faktlarla" tarix yarada bilməzsən. Narahat edici mə-qamlardan digəri isə məscidlərimizi, qəbiristanlıqlarımızı dağıdan ermənilərlə, qardaş münasibəti sərgileyen üzdən iraq islam təəssübkeşləridir. Utanmadan islam hemreyliyindən danışan əmməmə həvəskarları hər addımda islam düşmənlərinə dəstək verirlər. Bu barədə xalq olaraq ciddi düz-sünməlivik".

Ceyhun Rasimoğlu

Eksertlər Cənubi Qafqazdakı geosiyasi mənzərəni analiz edərkən mövcud riskləri də vurğulayırlar. Bu zaman əksəriyyət Ermənistən hakimiyyətinin təxribatçı və təhrikədici davranışlarını xüsuslu qeyd edir. Belə bir fikir mövcuddur ki, əslində, havadarlarının davam edən dəstəyi Ermənistəni qanunları tapdalamağa şirnikləndirir. Onlar təcavüzkarı silah-sursatla təmin edir, ideoloji, siyasi və diplomatik yardımçılar göstərilərlər. Hətta böyük həcmidə maliyyə yardımçıları da ayrırlar. Bütün bunların fonunda Cənubi Qafqazda geosiyasi dinamika ən kiçik risklərə belə həssas hala gəlməkdədir. Proseslərin bu məntiqlə davam edəcəyi təqdirdə regionda bütövlükdə vəziyyət necə ola bilər? Risklərin artması və sabitliyin pozulması hansı mənfi fəsadlar verə bilər?

Forpost ölkənin təcavüzkarlığı: havadarlığın geosiyası fəsadları

Şübə yoxdur ki, bütün dünyada geosiyasi dinamikanın dəyişməsinə koronavirus pandemiyasının təsiri az olmayıb. Bir sıra dövlətlər bu məqamdan sünü sürtdə öz maraqları üçün istifadə etməyə çalışırlar. Onların sərasında yaranmış qeyri-müəyyənlilikdən yarananmağa çalışanlar da mövcuddur. Ermənistən Cənubi Qafqazın geosiyası dinamikası kontekstində məhz bu cür davranan ölkədir. Hər bir dövlət böhran vəziyyetinə öz xarakteri, missiyası və konkret məqsədine uyğun reaksiya verir. Ermənistənda növbəti dəfə nümayiş etdirdi ki, o, destruktiv, dağıdıcı, iftiraçı, siyasi təfəkkürü kölə olan, forpost və barbar xisletli dövlətdir. Daha doğrusu, onu hələlik müstəqil dövlətçiliyi baş tutmuş dövlət adlandırmış mümkin deyildir. Bunu konkret misallar sübut edir.

Pandemiya dövründə Ermənistən iki hadisə ilə yadda qaldı. Birincisi, rəsmi İrevan koronavirusla mübarizədə heyredici acizlik gösterdi, ikincisi, qəfil Azərbaycanın Tovuz bölgəsinə hücum etdi. Eksertlərin fikriən görə isə, hər iki hadisə bütövlükde Ermənistəndə sosial-iqtisadi və psixoloji vəziyyətin daha da ağırlaşması fonunda meydana gəlib. Neticədə, Nikol Paşinyanın hökuməti düşdüyü dalandan çıxmak üçün mətiqisiz və təhlükəli addımlar atmağa başladı. Bununla da o, növbəti dəfə ümumən Cənubi Qafqaz üçün dağıdıcı faktor olduğunu ortaya qoymuşdur.

Önce İrevanın pandemiya ilə uğursuz mübarizəsinə diqqət yetirək. Ermənistən rəhbərliyi, faktiki olaraq, virusla mübarizədə müstəqil, təsirlisi və sistemli adımla atmadı. Dünya Ermənistəndən ancaq ondan-bundan yardım dilənməsini eșitdi. Özüne hörmət edən hər bir dövlət pandemiya ilə mübarizədə strategiya və taktikasını açıqlayanda, Ermənistən rəhbərlerindən səs çıxmadi. Əksinə, baş nazirdən tutmuş deputatlara qədər bu virusa yoluxma-danışdır. Virusa yoluxanla-

rın sayı, yoluxmanın sürəti və ölüm səviyyəsinə görə isə Ermənistən Cənubi Qafqazda birinci yerdədir. Gürcüstən sərt tədbirlərdən bəhs edir, Azərbaycan sistemli, davamlı və səmərəli addımlar haqqında danışır, Ermənistən isə ancaq ölüm statistikasını yaymaqla məşğuldur. Qısa müqayisə aparaq.

Gürcüstənə virusa yoluxanlar Cənubi Qafqazda ən az saydadırlar - hazırda 1700 cıvarındadır. Tbilisi daim sərt tədbirlər görür. Beynəlxalq maliyyə təşkilatlarından borc alaraq vətəndaşlarına yardım edir. Azərbaycan daha mükəmməl və səmərəli davranır. Azərbaycanın xarici əlaqəleri Cənubi Qafqazda ən yüksək səviyyədədir. Bundan başqa, İranla onun sərhədi uzundur. Buna görə də virusa yoluxma ehtimalı daha çoxdur. Ancaq Azərbaycan koronavirusla məsuliyyətli və ciddi müstəqil dövlət kimi mübarizə aparır. Atılan sistemli və mərhələli addımlar, görülən sərt tədbirlər burada pandemiyanı cilovlamağa imkan verdi. Hazırda Azərbaycanda bu istiqamətdə vəziyyət sabitdir və getdikcə daha yaxşı durum yaranır. Ermənistəna gəldikdə isə, burada heç bir dəyişiklik gözə dəymir. Sanki burada, əmumiyətlə, dövlət strukturları yoxdur. Onların pandemiyyaya qarşı hər hansı siyaset yeritdiyindən bəhs edən də gözə dəymir. Neticədə, insanların psixoloji vəziyyəti qeyri-müəyyən olaraq qalır. Təsadüfi deyildir ki, erməni vətəndaşları pandemiya dövründə tələb edirlər ki, Rusiyaya getmələrinə icazə versinlər. Cənubi Qafqazda heç bir dövlətin vətəndaşları bu sayaq müraciət etməyiblər. Azərbaycanlılar Azərbaycana, gürcüler isə Gürcüstəna qayıdır. Onlar öz ölkələrinə gəlməyə can atırlar. Rəsmi Bakı davamlı olaraq müxtəlif ölkələrdən azərbaycanlıları təyyarə ilə ölkəyə getirir.

Ermənistəndə isə insanlar vətən adlandırdıqları yerdən qaçmaq üçün rəsmi orqanlara müraciət edirlər. Onlar Rusiyadan Ermənistənə gəlməyə yox, əksinə, Ermənistəndən Rusiyaya getməyə icazə tələb edirlər. Çünkü Ermənistən dövlət olaraq öz vətəndaşlarının qayğısına qalmır, on-

Cənubi Qafqazda geosiyasi gərginlik: risk faktoru kimi Ermənistən təhlükəsi



ların sosial problemlərini həll edə bilmir. Ümumiyyətlə, rəsmi İrevanın heç bir daxili sosial-iqtisadi və mədəni problemləri həll etmək üçün sistemli, real və praqmatik programı yoxdur. Bu kvaziölkənin siyasi rəhbərliyi zaman-zaman çıxıb radikal, təcavüzkar və başqalarına şər-böhranla dolu bəyanatlar verməkdən başqa bir iş görə bilmir. Bu səbəbdən də sadə ermənilər Ermənistəni cəhennəm adlandırdı və onarı tərk etmək üçün hər cür üsula əl atırlar.

Sabitliyə təhdid: Azərbaycan-Türkiyə əməkdaşlığı olmasa...

Bu vəziyyətin fonunda Ermənistən Tovuzda həcüm cəhdinin səbəbi aydın olur. Birincisi, rəsmi İrevan öz vətəndaşlarının diqqətini ölkədaxili problemlərdən yandırıb, xəyalı xarici təhlükəyə yönəltməyə çalışıdı. İkincisi, özü regional əməkdaşlıq üçün heç bir töhfə verə bilmədiyi şəraitdə

Azərbaycanın bu istiqamətdəki uğurlarına kölgə salmağa və imkan olarsa, ona mane olmağa cəhd göstərdi. Yəni, faktiki olaraq, regionda geosiyasi tarazlığı pozmağa çalışıdı. Təbii ki, zəif bir forpostun cəhdini uğursuz olacaqdı. Azərbaycan və Türkiyənin qətiyyətli mövqeyi və güclü əks-zərbələr Ermənistən rəhbərliyini də, onun havadarlarını da yerində tutardı.

Ancaq tamamilə aydınındır ki, Ermənistən Cənubi Qafqazda

geosiyasi balansa ən böyük təhlükə olaraq qalır. Bu riskin aradan qaldırılması ilə bağlı böyük dövlətlərin heç bir addım atmaması isə yeni təhdidlər yaradır. Konkret olaraq, regionun böyük dövlətləri olan Rusiya və İran sanki Ermənistəni müxtəlif bəhanələrlə müdafiə edirlər. Onlar sözdə Azərbaycanla dost olduqlarından bəhs edirlər. Lakin əməldə fərqli mənzərə yaranır. Rusyanın Ermənistəna silah göndərməsi ilə bağlı Prezident İlham Əliyev faktlar əsasında fikir bildirib. Yunanistanın yeni təyin olunmuş səfərin qəbul edəndə də ölkə başçısı açıq dedi ki, iyul ayının 16-dan bu yana Rusiya davamlı olaraq Ermənistənə Xəzəryani ölkələrin hava məkanından istifadə edərək hərbi sursat gönderir. Bundan bir neçə gün sonra isə rəsmi Tehran bəyan etdi ki, "Ermənistənə Rusiya silah göndərmir". Bu informasiya onu göstərir ki, İranda bəzi dairələr də təcavüzkar müəyyən məqamlardan müdafiə etməyə çalışırlar.

Bu şərtlər daxilində Qərbdən Ermənistənə irad tutan yoxdur. Məsələn, Rusiya Suriyaya və ya Livana silah göndərəndən Vaşington, Paris, London, Berlin hay-küy salır. İndi isə Azərbaycan faktlara səbüt edir ki, Rusiya son 1-2 ayda Ermənistənə milyonlarla dəyəri olan silah-sursat göndərib və onlardan Azərbaycanın məlki əhalisini öldürmek üçün istifadə edirlər, buna reaksiya verən yoxdur, qınayan tapılmış (təbii ki, Türkiyə istisnadır). Hətta

ATƏT-in Minsk qrupunun həmsədrleri kimi Amerika və Fransa fikir bildirmirlər. Bütün bunların fonunda, əlbəttə, Ermənistən rəhbərliyi həm şiltaqlıq edəcək, həm Azərbaycanın ünvanına iftiralar uyduracaq, həm də Dağlıq Qarabağ qanunsuz səfərlər edib "təhlükəsizlik" tədbirləri təşkil edəcək. Eyni zamanda, bəyan edəcək ki, Azərbaycanla danişqılar aparmaq istəmirlər.

Bəle çıxır ki, faktiki olaraq,

böyük dövlətlərin tutduqları haq-

sız, riskli, ermənilərə havadarlıq

ruhu mövqeyi nəticəsində Cənubi Qafqazda geosiyası sabitlik

ciddi risklərlə üz-üzə qalıb. Ermə-

nistən risk və təhdid faktoru kimi

regionda saxlayanlar anlamalıdır-

lar ki, bu, həm də onların özləri

fürətən təhlükədir, geosiyasi möv-

qələrənin zəifləməsinə aparıb çı-

xara bilər.

Azərbaycan bu şəraitdə bir-mənalı, qətiyyətli və sülhəverə mövqeyi tutub. Rəsmi Bakı ordunu təbii ki, gücləndirmelidir. Türkiyə ilə hərbi əlaqələr də inkişaf etdirilir. Keçirilən hərbi təlimlər göstərir ki, iki qardaş dövlət istenilən hərbi müdaxiləyə qarşı birgə mübarizə apara bilər və qalib gelərlər. Lakin bütövlükdə regionda hərbi vəziyyət gərgin olaraq qalırsa, bu, hər an təxribatın ola biləcəyi-nə əsas verir. Həm də Cənubi Qafqazdakı mürəkkəb geosiyası mənzərə aradan qalxmalıdır. Deməli, hazırda regionun Azərbaycan-Türkiyə əməkdaşlığına daha çox ehtiyacı yaranır!

Newtimes.az

Vüqar Rəhimzadə: "İqtisadi Şura qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olacaq"

"Azərbaycanın dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnərək iqtisadi strategiyasını düzgün müəyyənləşdirməsi davamlı uğurların əldə olunmasında stimulverici amildir. Son 17 ildə əldə olunan uğurların miqyasına diqqət yetirmək kifayətdir. Ulu öndər Heydər Əliyevin ölkə iqtisadiyyatının inkişafında neft amilinə yüksək dəyər verməsi bugünkü reallıqlarımıza, ən əsası Azərbaycanın qarşıdakı onilliklərdə dayanıqlı inkişafına hesablanmış addım kimi dəyərləndirilir."



Son 17 ildə neft strategiyasının məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması fonunda davamlı inkişafın təmin edilməsi düzgün və möhkəm iqtisadi təmelin təsdiqididir. Möhtərem Prezidentimiz İlham Əliyevin 2011-ci ildə Azərbaycanın müstəqillik tarixinin 20-ci ildə əldə etdiyi uğurlara söyklənərək təsdiqlədiyi "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf Konsepsiyası, eyni zamanda, 12 istiqaməti özündə ehtiva edən Strateji yol xəritələri müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olmağı geniş imkanlar yaradır". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetiñin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə vurğulayıb ki, möhtərem Prezidentimiz İlham Əliyevin 9 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikasında iqtisadi siyasetin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və "Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 15 iyul tarixli

995 nömrəli Fərmanının leğv edilmiş barədə Fərmanında da qeyd edildiyi kimi, son iyirmi ildə aparılan genişmiqyaslı sosial-iqtisadi quruculuq prosesi, infrastrukturun müasirləşdirilməsi, insan kapitalının inkişafı hazırda əldə edilmiş sosial rifah göstəricilərinin başlıca hərəkətverici qüvvələri olmuşdur: "Bu dövrə ölkəmiz zəruri infrastruktur və institutional inkişaf göstəriciləri üzrə beynəlxalq reytinglərdə xeyli irəliləmiş, milli iqtisadiyyatın rəqabet qabiliyyəti xeyli yüksəlmüşdür. Ümumi daxili məhsulun həcmi 3 dəfədən çox artmış, vətəndaşların həyat səviyyəsi nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdır. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçildikdən sonra keçirilən andığın mərasimində qarşidakı dövrün prioritətlərini açıqlayarkən bildirmişdir ki, əməkhaqları, pensiyalar ildə ən azı iki dəfə artırılmışdır. Tebii ki, bu addım ölkənin iqtisadi inkişafı ilə sıx bağlıdır. Həmçinin bu tezis də diqqətə çatdırılmışdır ki, iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır. Son 17

ildə atılan addımların məntiqi nəticəsidir ki, Azərbaycan beynəlxalq aləmdə sosial dövlət kimi mövqeyini möhkəmləndirməkə yanaşı, beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkələr sırasında qərərəlaşır".

Baş redaktor onu da bildirib ki, "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf Konsepsiyasında əksini tapan əsas hədəflər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılması, Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlaması, yüksək gəlirlər dövlətə çevriləməsi ki, artıq bunnar reallıqdır. 2003-cü ildən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan davamlı addımlar, regionların malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə təsdiqlənən Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə 2 milyondan artıq yeni iş yeri yaradılıb, işsizlik 5 faiz, yoxsulluq 4,8 faiz səviyyəsindədir.

"Atılan hər bir addım dövlət siyasetinin mərkəzində vətəndaş amilinin dayandığını təsdiqləyir" söyləyən V.Rəhimzadə qeyd edib ki, təkcə pandemiya dövründə insanların sağlamlığının qorunması ilə yanaşı, sosial müdafiəsinin gücləndirilməsi, iqtisadi dayanıqlığın təmin olunması istiqamətində

atalan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Dövlət idarəcilik sistemində təkmilləşmələr, sosial-iqtisadi islahatların əhatə dairəsinin daha da genişləndirilməsi pandemiya dövrünün reallıqları sırasında xüsusi yer tutur. Məhz bu kimi tədbirlər, gələcəyə hesablanmış addımlar ölkəmizin hər bir çətinlikdən uğurla, az itki ilə çıxmazıni şərtləndirir.

V.Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin məlum Fərmanında əksini tapan bu məqama da xüsusi diqqət yönəldib ki, son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım templərinin aşağı düşməsi, qlobal maliyyə sabitliyinin kövrəkliyinin artması, xüsusilə ilin əvvəllerindən başlanan koronavirus pandemiyası və onunla əlaqədar əksər ölkələrdə sosial-iqtisadi feallığın məhdudlaşması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji siyaset çağırışları yaratmışdır. Əldə edilmiş sosial-iqtisadi göstəricilərin qlobal mühitdə dayanıqlı saxlanması və daha da yüksəldilmesi üçün milli iqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyəti gücləndirilməli, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunmalıdır. Milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlarada adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək, bunun üçün iqtisadi siyaset və iqtisadi islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə ölkədə iqtisadi siyasetin yeni strateji idarəetmə çərçivəsinin yaradılması tələb olunur.

Baş redaktor vurğulayıb ki, iqtisadi siyasetin yeni idarəetmə çərçivəsi postpandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsini və milli iqtisadiyyatın müasirləşdirilməsini hədəflə-

yen strategiyanın formalasdırılmasına, xüsusilə onun vacib hissəsi olan iqtisadi islahatlar programının hazırlanmasını və uğurla həyata keçirilməsini təmin etməyə hədəflənib: "Dövrün, zamanın tələblərinə uyğun təkmiləşmə, atılan addımlar qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaqla yeni məqsədlərin gündəmə getirilməsi ilə uzaşır. Müqayisəli təhlil aparsaq, möhtərem Prezidentimizin məlum Fərmanı ilə 4 il əvvəl yaradılmış Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası ləğv edilib, əvəzində yeni struktur - Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb. Maliyyə Sabitliyi Şurasının əsas missiyası makroiqtisadi və maliyyə sabitliyinin qorunub saxlanmasına nail olma idi. Artıq 2015-ci ildən makroiqtisadi göstəricilərin yaxşılaşmağa doğru gəmisi və milli valyutanın kursunun sabitləşməsi bu addımin effektivliyini göstərdi. Hazırda ölkənin maliyyə bazarı sabitləşib - Maliyyə Sabitliyi Şurasının qarşısına qoyulmuş məqsədlərə nail olunub.

Hazırkı əlverişsiz qlobal mühitdə əsas məqsəd isə son illər ərzində əldə edilmiş sosial-iqtisadi rifah səviyyəsinin aşağı düşməsinə imkan verməmək və postpandemiya dövründə iqtisadiyyatın artım tempinin yüksəldilmesi üçün yeni məxanizmlər yaratmaqdır. Cənab Prezident Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadi Şurasının yaradılması da məhz bununla bağlıdır".

Baş redaktor qeyd etdi ki, əsasında bu ümumileşdirməni aparıb ki, dövlətimizin uğurla iqtisadi siyasetin yeni idarəetmə çərçivəsində İqtisadi Şura da qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olacaq, postpandemiya dövrünün hədəfləri real həyatda öz əksini tapacaq.

"Reallaşdırılan yol-nəqliyyat layihələri insanlarımıızın rahatlığına xidmət edir"



"Son illər ərzində ölkəmizdə coxsayılı yol-nəqliyyat layihələri həyata keçirilib. Kilometrlərlə yeni yollar salınır, köprülər, yeraltı və yerüstü keçidlər inşa edilir, dəmir yolları salınır. Əlbəttə ki, reallaşdırılan bu yol-nəqliyyat layihələri insanlarımıızın rahatlığına xidmət edir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami

rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. Sədaqət Vəliyeva bildirib ki, Bakı şəhərində 113 piyada keçidi tikilib, onlardan 41-i yerüstü, 72-si isə yeraltı piyada keçidi. "Ölkəmizin respublika əhəmiyyətli magistral yollarında 64 ədəd yeraltı və yerüstü piyada keçidi tikilərək istifadəyə verilib. Rayon və şəhərlərin daxilində də 3 ədəd piyada keçidi

inşa edilib. Ümumilikdə, bu günədək ölkədə 180 ədəd piyada keçidi inşa edilərək istifadəyə verilib. Bütün bu işlər bir daha onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasetinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Təsədüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda yol təsərrüfatının keyfiyyətini ən yüksək qiymətlərlə fərqləndirir və yolların keyfiyyətinə görə ölkəmiz dünyada 30-cu yerdədir".

"Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Azərbaycanda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində çox mühüm və ardıcıl layihələr həyata keçirilib. Bu, ölkəmizin iqtisadi potensialını nümayiş etdirmekle yanaşı, Azərbaycanda dövlət səviyyəsində sosial sahəyə olan diqqəti də aydın göstərir" - deyən Sədaqət Vəliyeva əlavə edib ki, görünən işlər nəticəsində Azərbaycan da yaradılan ən müasir yol-nəqliyyat

yat infrastrukturunu, ilk növbədə, vətəndaşların rahatlığına xidmet edir. Bu layihələrin reallaşması vətəndaşlarımızın rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasına hərəterəli imkan yaradır".

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, bu gün ölkəmizdə avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkil-

23 min şəxsə yaşa görə müavinət təyin olunub

2020-ci ilin əvvəlindən yaşa görə müavinət yaşının pensiya yaşı ile eyniləşdirilməsi yaşlı əhalinin sosial təminat sistemi ilə əhatə olunmaq imkanlarını və bu sistemin əhatə dairesini daha da artırıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SİA-ya verilən məlumatə görə, bu ilin əvvəlinədək və cari ilin dövründə pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan 23 min şəxsə yaşa görə müavinət təyin olunub. Beləliklə, həmin vətəndaşlar əvvəlki qanunvericilikdə nəzərdə tutulan yaş hədlərinə çatmalarını gözləmədən, daha erkən dövrde yaşa görə müavinət hüququ qazanıblar. Ümumilikdə, yaşa görə müavinətə təmin olunanların sayı hazırda 100 minə yaxındır.

BU İL PENSIYA YASINA CATSA DA, PENSIYA HÜQUQU YARANMAYAN 23 MIN ŞƏXSƏ YAŞA GÖRƏ MÜAVİNƏT TƏYİN OLUNUB



Turan ordusu 5 saat ərzində Ermənistanın mövcudluğuna son qoya bilər

Bəzi yerli sayt və qəzetlərin xarici KİV-lərə istinadən belə bir məlumatına rast gəldim ki, Ermənistən Suriyada Türkiyə ordusuna və onun dəstəklədiyi "Azad Suriya Ordusu"na qarşı döyüşmək üçün bölgəyə 450 hərbçi göndərib. NZİV.net adlı İsrail xəbər portalına istinadən yayılan məlumatda bildirilir ki, Ermənistəndən hərbçilərin Suriyaya daşınmasını Rusiya həyata keçirib.

Erməni muzdluları qərargahı
Livanda yerləşən, Suriyada və Li-
vanda fəaliyyət göstərən hakimiy-
yətönümlü ("Çenak" partiyası tə-
rəfindən ələ alınıb. Batalyonu Ru-
siyanın Suriyadakı Hmeymim
aviabazası ilə razılışdırılmış şəkil-
də Suriya hərbi kəşfiyyatından bri-
qada generalı Muhsan Nafnuf mü-
saviət edir.

Nesr bildirir ki, erməni muzdlularının Suriyada Bəşər Əsədin tərəfində Türkiye ordusuna qarşı döyüşmək üçün elə alınması Rusiya-nın son aylar Ermənistana açıq həbi dəstək verməyə başlamasından sonra mümkün olub. Rusiya bununla Azərbaycana həbi dəstək verən və onun ordusuna təlim keçən Türkiyəyə cavab mesajı verir. Bir sözə, bu məlumatla elə bir gö-rüntü yaradılmasına cəhd edilir ki, guya Ermənistən Türkiyəyə qarşı nəse edə biler. Əslində isə, Ermənistənən hay-küyü, müəyyən siyasi gedişleri milçək vizitləsindən başqa bir şey deyil. Olsa-olsa, bu vizit ürək bulandırmağa xidmət edə biler ki, bundan da ancaq Ermənistən ağır fəlakətlərlə üzləşə biler. Bunun real olduğunu faktlarda sübut edir. Deyək ki, ermənilər uzun illərdir ki, ağlayıb-sitqamaq, göz yaşları tökmək dələ dələ 1915-ci il "erməni soyqırımı"na inandırmağa çalışsalar da, istəklərinə arzu etdikləri səviyyədə çata bilməyiblər. Çünkü dünya xalqları və dövlətləri ermənilərin uydurma iddialarla çıxış etdiklərini anlayırlar. Bir-iki dövlət bu uydurmala boyun əyir ki, həmin dövlətlər də ermənilərin qara qaşına, qara gözlerinə aşiq olanlar deyil. Sadəcə, Türkiyənin dünyada artan nüfuzundan, həbi qüdrətindən, siyasi gücündən narahata olduqlarından Ermənistən "soyqırımı" iddialarına müsbət cavab verirlər.

Ermənilərin "soyqırımı" iddialarını tanıyan dövlətlərin parlamentləri də, şüurlu şəkildə dərk edirlər ki, 1915-ci il hadisəleri ermənilərin Türkiyəye kənar güçlərin təsiri ilə irəli sürdükləri hadisələdir. Əgər belə olmasa idi, həqiqətin gözünün içində düz baxar və Türkiyə siyasətçilərinin və dövlət rəhbərlərinin "tarixçilərdən ibarət komissiya yaradılsın və arxivlər açılsın" çağrımasına razılıq verərdilər. Ən azı Ermənistən oyuncaq rəhbərlərinə bunu məsləhət verərdilər. Buna cəhd etmirlər, çünkü erməni başı-pozuq dəstə və dəstəyə nəzarət edən xarici güçlər arxivlər açılınca



ifşa olunacaqlar. Ümumiyyətlə, Ermenistan rəhbərliyində kimin təmsil olunmasından asılı olmaq, onların müstəqil fikri və siyaseti olmayıb.

Hər zaman Ermənistan rehbərliyi addımlarını və hərəkətlərini xərici güclərin vasitəsi ilə tənzimləyiblər. Türkiye isə, regionda sülhün və sabitliyin təmin olunması üçün cəhdlərini her zaman davam etdirib. Hələ 1999-cu ildə Türkiyənin mərhum prezidenti Süleyman Demirəl Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması adlı ideya irəli sürmüdü. Ancaq erməni başbilənləri ideyanı müsbət dəyərləndirmədile eyni təşəbbüsle çıxış etdi. Bu ideya ilə Türkiye Qafqazda sabitliyə nail olmaq və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağın sülh yolu ilə həllinə nail olmaq istəvi davamırdı.

rın hansısa birinin Ermənistana qayıdacağı inandırıcı görünmür. İraqda, Suriyada, Liviyada mühüm antierror əməliyatları həyata keçirməklə, dünyaya gücünü və qüdrətini nümayiş etdirən Türkiyə ordusu asanlıqla Rusiya ordusunun arxasında gizlənən erməni terrorçularını zərərsizləşdirəcək. Təbii ki, bu halda Rusiyada erməni köməkçilərinə yardım edə bilməyəcək. Çünkü hazırkı məqamda Avropanın və ABŞ-in iqtisadi sanksiya-ları ilə əzilən Rusyanın nefəs bo-rusu rolunu oynayan Türkiyə ilə əlaqələrinin zədələnməsini arzu etməz. Hətta münasabətlərin pozulmasına belə cəhd etməz.

Politoloq Fikrət Sadıqovun

Ermənistan hakimiyəti Türkiyə ilə münasibətləri normallaşdırmasına qeyr-şərtsiz sərhədlərin açılması istəyini irəli sürdü. Hətta Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Türkiye ilə diplomatik münasibətlərin qurulmasını və sərhədlərin açılmasını istəirdi. Bu məqsədə, cəhdler de göstərirdi. Ancaq Levon Ter-Petrosyan və onun mövqeyini müdafiə edən erməni lobbisi sərhədlərin açılması və normal əlaqələrin qurulması fonunda Dağlıq Qarabağ münaqişəsinin danişqların müzakirə mövzusu olmaması təklifini irəli sürdürlər. Bu isə, Türkiye tərəfindən heç cür qəbul edilə bilməzdi. Çünkü Türkiyənin mövqeyi ondan ibarət idi ki, Azerbaycan torpaqları işğaldan azad olumaya qədər Ermənistanla sərhəd açılmayacaq. Ona görə də Türkiye ilə Ermənistan rəsmiləri arasında açıq və gizli görüşlər nəticəsiz qaldı. Bu gün isə, hər hansı münasibətlərin normallaşdırılmasından söhbət gedə bilməz. Çünkü Ermənistana edilen güzəşt limiti artıq bitib. Həm də Ermənistan həyəsiləq mövqeyini daha da genişləndirmək, Türkiyəyə meydan oxuma-

sözlərinə görə, Rusiya ilə Türkiyənin bir çox ortaqlaraqları və ortaqlığında mövzuları olduğunu bildirib. Onun sözlerinə görə, Rusiya və Türkiye yaxınlaşması həqiqətən gerçəkləşən bir amilə əvvəlib və münasibətlər sürətlə bərpa olunur: "Bu, özü-özlüyündə regionda müyyən sabitliyə aparan bir yoldur. Əgər bu iki ölkə arasında gərginlik davam etsəydi, gərginlik da-ha sərt fazaya keçə bilərdi. Amma bu münasibətlərin yaxınlaşmasının istiqamətləri, doğrudan da çoxşaxəli və müxtəlifdir. Bu iki ölkənin ortaqlaraqlarına daxil olan Suriya mövzusu, qaz nəqli mövzusu var. Eyni zamanda, turizm sahəsində də bu iki ölkənin münasibələri kifayət qədər inkişaf etməkdədir. Bütün bu proseslərlə yanaşı, onu da qeyd etməliyik ki, bu iki ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində rolu çox böyükür. Türkiye bizim müttəfiqimizdir və Rusiya bizim starteji əhəmiyyətə malik qonşumuzdur. Bunların arasındakı gərginlik təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə çox mənfi təsir edə bilər. İndi bu iki ölkənin yaxınlaşması o demək deyil ki, yaxın gələcəkdə Rusiya və Türkiye birləşərək Dağlıq Qara-

bağ münaqişesini həll edəcəklər. Amma hər halda iki ölkənin yaxınlaşması və bir-birini anlaması Dağılıq Qarabağ məsələsinin həllindən də təsisiz ötüşə bilməz. Bu iki ölkənin regionda aparıcı rola malik olduğunu inkar edə bilmərik".

**Ermənistan qorxu
və təşviş içindədir**

Ermənistanın narahatçılığı söz yox ki, Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsi və iki ölkənin hərbi birləşmələrinin geniş miqyaslı birge hərbi təlimlər keçirmələridir. 1918-ci ildə erməni-böyük hərbi qurumlarını zərərsizləşdirmək üçün Azərbaycana gələn Qafqaz İsləm Ordusu keçirdiyi uğurlu hərbi əməliyyatlarla Xalq Cümhuriyyətini qorumağa və erməni - böyük hərbi dəstələrini məhv etməyə nail oldu. Bu gün də Türkiyə Azərbaycanın yanındadır. Bu gün də Türkiyə erməni terrochu qruplarının Azərbaycanın işğal edilən ərazilərindən çıxarılması üçün mökəm iradə, qətiyyətli ad-dimlər atmaqdadır. Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxbərlərin ardınca, Türkiyə ordusu hərəkətə keçdi və Ermənistən sərhədləri yaxınlığında hərbi təlimlər keçirdi. Bu təlimlər sırasında təyyarələrin sərhəd boyunca hərbi manevrləri Ermənistəni qorxuya və teşvişə saldı. Ancaq susdu. Çünkü adı bir yanlışlıq Ermənistana baha başa gələ bilerdi. Türkiye prezidenti Rəcəb Teyyub Ərdoğan və rəsmilər "Ermənistana həddini bil. Azərbaycanın yanındıq. Qafqaz İsləm Ordusunun etdiklərini edərik" ismaricini verdilər. Bununla yanaşı, Türkiyənin müdafiə naziri və yüksək rütbəli zabitləri ölkəmizə rəsmi səfərə gəldilər və iki ölkənin maraqlarına uyğun olan sərt bəyanatlarla çıxış etdilər. Ermənistanın işğal edilən ərazilərini boşaltmayacaqı təqdirdə, bunu Türkiyə ordusunun edəcəyini bildirdilər. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirdi ki, Ermənistən başından böyük işlərə girişib: "Türkiyə haqq və hüququn tərafındadır. Bəli, biz təra-

projə və cəmiyyətin 100 il ərzində, polkovnik Skott Maksvellə ayrı-ayrılıqla görüş keçirdilər. Görüşlərdə Ermənistən qorxaq generalları və siyasetçiləri Türkiyə-Azərbaycan birliliyində narahatlıqlarını dile getirib, yardım istəmişlər. Uzun danişqlardan sonra Ermənistən rəhbərliyini Azərbaycan-Türkiyə birliliyinin Ermənistən məhv edilməsinə yönəlmədiyinə inandırdılar. Mehəz bu kimi kəskin fikirlərdən sonra Ermənistən hakim zümrəsi sakitlik tapdı. Ancaq əminliklə demək olar ki, Ermənistəndəki sakitlik nisbidir. Hər an Azərbaycan-Türkiyə hərbi birləşmələri Yeravna daxil olub, işğalçı ölkənin dövlət müstəqiliyinə son qoya, Xakəndini işğaldan azad etməkle Azərbaycanın ərazi bütövlüyünü bərpa edə bilər. Nəzərə almaq lazımdır ki, Türkiyə prezidenti R.T. Ərdoğan "Ermənilər Dağlıq Qarabağı boşaltılsınlar, biz gəlsək onların qaçmağa yerləri olmayıacaq" deyə bildirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev isə çıxışlarının birində bu ərazilərdə ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyecəyini və Azərbaycanın işğal altındakı torpaqlarını azad edərək qaçıqın və kökənlerin öz yurd-yuvalarına qayıtmalarının təmin edəcəyini söyləyib. Bütün bu inamlı bəyanatlar əminlik yaradır ki, işğal altındakı torpaqlarımızın geri qaytarılması zaman məsəlesi idir. Hər an Azərbaycan ordusu Xankəndinə daxil olub, ölkənin pozulmuş suverenliyini bərpa edə bilər. 2016-ci il aprel zəfəri və generalların "Turan ordusunun Xankəndini almağa 2 saat, İrəvanı azad etməyə isə 5 saat kifayət edə" fikirləri də möhkəmləndirir.

i.ƏLİYEV

Paşinyanın erməni biciliyi: Belarusa qarşı nala-mixa döyəcləmək ona heç nə vəd etmir

Erməni baş nazir bir tərəfdən Lukaşenkonu təbrik edir, digər tərəfdən ona qarşı keçirilən etiraz aksiyalarına dəstək göstərir

Ermənistən baş naziri Nikol Paşinyan "bir əldə iki qarız tutmaq" prinsipi ilə çıxış etməkdə davam edir. SİA xəbər verir ki, bu bərədə ölkənin "Politik" portalı Belarusda baş verən etirazların Paşinyan tərəfindən dəstəklənməsi ilə bağlı yazısında qeyd edir. Bildirlir ki, Belarusda prezident seçkiləri başa çatar-çatmadı Nikol Paşinyan Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayan birincilərdən oldu. "Sizi yenidən Belarus prezidenti vəzifəsinə seçilməyiniz münasibəti ilə təbrik edirəm. Rəhbər vəzifənizdə Sizə uğurlar və müvəffəqiyyətlər arzu edirəm", təbrik məktubunda deyildi.

"Politik": "Baş nazir Nikol Pa-

şinyan digər çoxsaylı hadisələrde olduğu kimi, yaranmış çətin siyasi vəziyyətdən kəndyolu bicliklə çıxməq qərarını verdi"

Ermeni nəşri xatırladır ki, Paşinyanın təbrik bəyanatı avropalı güclər tərəfindən birmənalı qarşılanmadı, qərb ölkəleri tərəfindən Lukaşenkoya qoyulan sanksiyaların dan ve atılan qəti addımlardan sonra açıq-aydın göründü ki, Paşinyanın qərb partnyorları ilə (həkimiyət şərəfləri - "Politik") problemləri yaranacaq.

"Baş nazir Nikol Paşinyan digər çoxsaylı hadisələrde olduğu kimi, yaranmış çətin siyasi vəziyyətdən kəndyolu bicliklə çıxməq qərarını verdi", yazar erməni nəşri artıq Nikolun adamlarının Lukaşenkoya qarşı anti-kampaniyalarda iştirakları barədə xəbər verir. SİTAT: "Onun tərəfdarları Belarusun Ermənistəndən sefiriyyi qarşısında etiraz aksiyaları keçirirlər. Etiraz aksiyasını "Armenian Progressive

Youth" ictimai təşkilati keçirib və rəhbəri hakim "Mənim addımım" fraksiyasının üzvü Qriqor Yeritsyandır. Bu aksiyanı konstitusiya islahatları komissiyasının və Ermənistən ictimai şurasının hökumət tərəfindən seçilmiş üzvü Daniel İonosyan da dəstekləyir".

Paşinyan Avrasiya İttifaqına üzv olan ölkələri də inandırmağa çalışır ki, bu kimi etiraz aksiyalarına aidiyyatı yoxdur

Beləliklə, Nikol Paşinyanın bütün məsələlərde olduğu kimi, bu məsələdə də nala-mixa döyəcləməsi faktı sübuta yetirilib və erməni nəşrinin yazdığını görə, baş nazir qərb ölkələrinə inandırmağa çalışır ki, artıq o da mövcud siyasi gündəmə qoşulur, lakin dolayı yolla. Diger tərəfdən, Paşinyan Rusiyanın nəzaretiindəki Avrasiya İttifaqına üzv olan ölkələri də inandır-



mağa çalışır ki, bu kimi etiraz aksiyalarına aidiyyatı yoxdur. Sonda isə, daha əmin olurq ki, "Politik" bu faktı ortaya çıxarmaqla bir daha əsl erməni biciliyini aşkarlayır. Amma bu biciliyin Paşinyana nə qədər sərf edəcəyini, ya da etməyəcəyini yaxın zamanlarda görəcəyik. Çünkü müasir siyasetdə bu cür ermənibicilikləri artıq keçərlidir..."

R. Nurəddinoğlu

Daha bir ASALA terrorçusu cəhənnəmə vasil oldu

Son iki həftədə iki ASALA üzvü olan iki erməni terrorçularının ölümü Ermənistən və dünya ermənilərini sarsıdı. SİA armeniya today-a istinadən xəbər verir ki, Livan'da avtoqəza nəticəsində "Ermeni gizli azadlıq ordusunun" (ASALA) üzvü Abraam Tovmasyan ölüb. Məlumatda qeyd olunur ki, iki həftə əvvəl İraqın Ərbil şəhərində ölen Akop Taqlyanın ardıcındır, növbəti ölüm erməniləri sarsıdır.

"Növbəti itki ağır zərbədir və qəməginlik səngimir", ASALA-nın bəyanatında bildirilir. Qeyd olunur ki, Abraam Tovmasyan terror təşkilatına 1980-ci illərdə üzv yazılıb. Müvafiq təlimlərdən sonra o təşkilatın Avropadakı bazalarının birinə göndərilib.

Maraqlıdır ki, terror təşkilatı törətdiyi cinayətkar qanlı əməlləri ilə fəxr duyduğunu yazır və xatırladır ki, 1983-cü ilin 22 yanvar tarixində Türkiyənin Parisdə yerləşən avia-



sirkətinə edilən terror hücumunda "Şapin Karahisar" adlı əməliyyatda iştirak edən Tovmasyan feallığı ilə seçilib və həmin vaxt həbs olunaraq 2,5 il cəza çəkib.

Erməni cəlladi 1985-ci ilin ilk günlərində Livana geri dönüb və qanlı fealiyyətini ASALA-nın Livan filialı olan "Erməni Milli Hərəkatı"nda davam etdirib.

Daha bir diqqətəkicili məqam bu gün erməni terrorçularının, xüsusilə ASALA üzvlərinin defnləri dövlət səviyyəsində keçirilməsidir. Belə ki, cəhənnəmə vasil olmuş Abraam Tovmasyanın sentyabrın 14-də İrəvanın "Erabulur" panteonunda basdırılacağı vurğulanır.

Rövşən RƏSULOV

Karim İfrak: "Ermənistən məskunlaşdırma siyaseti bir işsizlik çağırışı deyil, vəziyyəti gərginləşdirməyə yönəlib"



Ermənilər və azərbaycanlılar arasında münaqışa artıq bir neçə nəslə əhatə edir. Bu münaqışının nəticəsi Dağlıq Qarabağın işğal olunmasıdır. İşğal faktı beynəlxalq forumlarda, xüsusilə də beynəlxalq hüquq və humanitar hüquqla məşğul olan bütün təşkilatlarda Azərbaycan tərəfindən pislənilib və buna etiraz edilib. Ancaq təssüf ki, vəziyyət getdikcə daha da gərginləşir.

Bu fikirləri Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) islamşunas alimi, Paris Tədqiqatlar Ali Məktəbinin doktoru, bir çox beynəlxalq tədqiqat qruplarının üzvü Karim İfrak AZƏRTAC-a müsahibəsində söyləyib.

Karim İfrak bildirib ki, bu gün bəzi ölkələr beynəlxalq qurumlara və ya onların qətnamələrinə hörmət etmirlər. Əlbette, beynəlxalq təşkilatların qətnamələrinə və beynəlxalq humanitar hüquqa riayət etməyən Ermənistənən belə ölkələr arasındadır.

"Bu ölkə işğal siyasetini davam etdirir və düşüñürəm ki, onu dayandırmaq niyyətində deyil. Çünkü işğalçı ölkə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, xüsusilə də günahsız insanların qətnamələrinə və onlara qanunələrinə qoymadı. Daha da gərginləşdirəcək", - deyə K.İfrak diqqətətətətir.

İslamşunas alım qeyd edib ki, ATƏT-in bu məsələ ilə bağlı susması da anlaşılmazdır. Bu qurum yalnız Dağlıq Qarabağda gər-

ginləşən vəziyyətdən təessüfləndiyini bildirir. Halbuki, Ermənistən günahkarıdır, Azərbaycan ərazilərini qanunsuz olaraq işğal edib.

Azərbaycan ATƏT-dən haqqını tələb etməli və sözdə yox, praktiki fəaliyyət göstərənə qədər bu quruma təzyiq göstərməyə davam etməlidir. Çünkü sözə yaxşıdır, amma elə bir an çatır ki, praktiki fəaliyyət olmalıdır.

"Unutmayaq ki, Ermənistən doğma yurdundan didərgin sallığı on minlərlə azərbaycanlı ailə hələ də əziyyət çekir. Bu vəziyyət artıq davam edə bilər.

Azərbaycan onun tərkib hissəsi olan Dağlıq Qarabağı azad etmək hüququna malik suveren ölkədir. İndiyədək Azərbaycan bunu beynəlxalq, tənzimləyici və dinc qurumlar vasitəsilə həll etməye çalışır. Ancaq təessüflər olsun ki, Ermənistən beynəlxalq humanitar hüquqa məhəl qoymadan işğal altındaki torpaqlarda qanunsuz fəaliyyətini davam etdirməsi qəbul olunmazdır. Ermənistən beynəlxalq müqavilələrə hörmətə yanaşmağa məcbur edilməlidir. Bir ölkə beynəlxalq konvensiyalara hörmət etmirsə, onda belə bir sual ortaya çıxır: "Dünya hara gedir?", - deyə Karim İfrak vurğulayıb.

Tramp: "ABŞ-da heç kimin bilmədiyi silah sistemləri var"

ABS-da heç kimin bilmədiyi silah sistemləri var". SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp cüümə axşamı Miçiqan ştatına yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırırankən deyib.

Tramp əlavə edib ki, ABŞ-da Rusyanın və Çinin sahib olmadığı yeni nüvə silah sistemi mövcuddur:

"Möhtəşəm silahlarımız var. Xeyr, mən gizli məlumatlardan danışmırıam, istehsal etdiyimiz silahlardan danışıram. Silahlı Qüvvələrimiz hər zamanından daha güclüdür". ABŞ lideri bildirib ki, son 3 il yarımada Silahlı Qüvvələrə 2,5 trilyon dollar xərcənib: "Həzirdə yeni rakətlərimiz var. Ümid edirəm ki, bu



silahlardan heç vaxt istifadə etməyəcəyik. Nüvə silahlarımız en yaxşı vəziyyətdədir".

Tofiq Yaqublunun “ssenarisindən” kimlər bəhrələnir?

Və ya ac, bir-birini leş üstündə didib-parçalamağa hazır olan giyenlər kimi!

Məlum olduğu kimi, bəlli cinayət əməlinə görə məhkəmə tərəfindən cəza hökmü çıxarılmış müsavatçı funksioner, “Milli Şura”nın koordinasiya mərkəzinin üzvü Tofiq Yaqublu bir neçə gündür ki, acliq elan edərək xarici təşkilatların diqqətini öz üzərinə çəkməyə, bu vasitə ilə bəlli dairələrin diktələri ilə oyun oynamaqda davam edir. Lakin məsələ Tofiq Yaqublunun özünü ictimai rəyə “dönməz”, “əyilməz” kimi sıryıb təmsil olunduğu radikal düşərgənin hesabına xal qazandırmasında deyil, məsələ məhz Tofiq Yaqublunun üzərindən xal toplamağa çalışınların mövcud prosesdə hansı addımlar atmasındadır.

Ölkəmizdə kategoriyasından, siyasi baxışından, vəzifəsindən asılı olmayıraq, qanunları pozan istənilən şəxs, məhz qanun qarşısında da cavab verir

Biz bu günlər ərzində şahidi ol-duk ki, Tofiq Yaqublunu ombudsman ziyanət edib və eyni zaman-

da, onun Qarabağ veteranı olması nəzərə alınmaqla, efv olunması üçün işçi qrup tərəfindən müraciət olunub. Yeni Yaqublunun siyasi baxışı burada heç bir rol oynamır. Cinayət törədib, cəzasını alıb və o da sərr deyil ki, ölkəmizdə kategoriyasından, siyasi baxışından, vəzifəsindən asılı olmayıraq, qanunları pozan istənilən şəxs, məhz qanun qarşısında da cavab verir. Bə-



Kim itiracək və kim qazanacaq?

Bəs biz nəyi müşahidə edirik? Onun ailəsi, xüsusilə qızı kameralar qarşısında əməlli-balı şou göstərir. Əli Kərimli də bütün gücünü səfərbər edir klaviatura üzərinə, başlayır “məzəlüm” tamaşasını göstərməyə. Məlum züy tutanları da onun kimi. Tutaq ki, Tofiq Yaqublu keçirdiyi acliq oyunbazlığından ciddi ziyan çekdi və səhhəti ağır-

laşdı, hətta daha betəri baş verdi. Sual yaranır ki, belə olan vəziyyətdə kim itirəcək? Təbii ki, ilk növbədə Yaqublu öz həyatını, ailəsi isə ailə başçısını!

Onda ikinci bir sual meydana çıxır ki, yaxşı bəs, qazanc əldə edənlər kimlər olacaq? Söz yox ki, Tofiq Yaqubluya “davam elə”, “dayanma” kimi signal ötürən Əli Kərimli və bəlli ətrafi. Artıq AXCP sədri həmin məsələdə ilk qazancını əldə edib belə - o, Gulbenkyan Fondu tərəfindən dolayı yolla dəstək alıb. İndi gəlsin və sübut etsin ki, Əli Kərimli erməni lobbisinin nökəri deyil və onun üçün insan həyatı hər zaman axırıcı planda olub, eləcə də Tofiq Yaqublu...

Lakin o, eyni zamanda, yağılı ti-kədir və bu tikədən “Milli Şura”nın və tərəfdarlarının hamısı dadmağa çalışırlar. Ac, bir-birini leş üstündə didib-parçalamağa hazır olan giyenlər kimi!

Rövşən RƏSULOV

Bu gün Avropada mühacir həyatı yaşayan İsmayııl Cəlilovla AXCP sədri Əli Kərimli arasında ziddiyətlər səngimir. Xüsusilə də, İ.Cəlilovun “AXCP trolları çox pis, tərbiyəsiz cinayətkarlar sürüsüdür” deməsi bir yana, yenidən Əli Kərimlinin söyüş söyəninə “eşşək anqırar tayıni tapar” cavbindan “od tutub”. Ən başlıcası isə. İ.Cəlilov Əli Kərimlinin bu günə kimi, hələ belə “yuyub sərməmişdi”.

İ.Cəlilov Ə.Kərimlinin yan-yöresinin tərbiyəsiz çoban olduğunu da bildirib: “Deyirəm ki, Kərimli bütün etrafında kimlər var. Mənə yazır məsləhət görürler ki, bu mundarlarla işin olmasın. Başa düşürəm. Amma bilişsiz niye paylaşırıam? Əli Kərimlinin yan-yörəsində kimlər var, bilişsiz deyə. Bunlar hamısı, tərbiyəsiz, çobana ehtiyacı olan əsl ci-nayətkarlar sürüsüdür”.

“Əli Kərimlinin “demokrat” ideyalarına tüpürmək belə istəmirəm”

İ.Cəlilov bu sözü ilə Ə.kərimlinin lap... yandırdı. Bildirib ki, Əli Kərimli kimi mənəviyyatını itirmiş əxlaqsızın “demokrat” ideyalarına tüpürmək belə istəmirəm: “Əli Kərimli və etrafi bisavad “ölü canlar” olanlar məzarlığa çevrilmiş satqınlardır. Əllərinə kiçik imkan düşərsə, maskaları yırtılır, kim olduqları dərhal aşkarlanır. AXCP sədri Əli Kərimli əsl şeytan, iblis olmaqla yanaşı kenar güclərin əlində mərionetdir. AXCP trolları çox pis, tərbiyəsiz insanlardır. tərəfdarları çobana ehtiyacı olan sürüdür. Əli Kərimli “Əlinin papağını Vəlinin başına qoyaraq papaqsız qaldıqlarının fərqinə varmayaraq az qala kafe-şantan məzhəkəsi yaradırlar. Və AXCP sədri onun maraqlarına cavab verən, mənafelərini təmin edən istənilən adamı çox asanlıqla “müberiz”, “siyasi məhbus” elan etməyə həmişə hazırlıdır. Sadalanın və hələ sadalamadığımız səbəblərden Əli Kərimlinin etrafında müstəqil, AXCP sədrinin volunta-rist kursundan fərqli düşünen kim-

sə qalmayıb. Belə adamların hamısı ya partiyani tərk edib, ya qovulub. AXCP sədrinin yaxın etrafındakıların total əksəriyyəti siyasi reneqatlar, “demokratiya zombili-rı”dır. Bir məqamı da deyim ki, Əli Kərimlinin absurd iddialarının əksinə olaraq, təcrübə göstərir ki, Qərb Ermənistəni təkcə Paşinyan hakimiyyətə gələndən sonra yox, həmişə dəstəkləyib. Qeyd edilən “907-ci düzəliş” də Ə.Kərimlinin temsil olunduğu hakimiyyətin dövründə Azərbaycana tətbiq olunub.

Əli Kərimli fəaliyyətinin və iddialarının iki mənbəyi var: xarici sifariş və şəxsi mənafə. Əli Kərimlinin bütün siyasi bioqrafiyası Azərbaycan dövləti və xalqı ilə düşmənçilik üzərində qurulub. Ölkəsinə və millətinə az qala düşmən kəsilən, “Xalqım!” deyərək sosial şəbəkələrde bloqerliyə partiya sədrliliyindən tənəzzül etmiş bu adam çətin anlasın...”

Ə.Kərimlinin təmsil olunduğu hakimiyyətin ardıcıl səhvlerinin, naşlığının nəticəsi idi ki 1990-ci illərin əvvəllerində Azərbaycan ciddi problemlərlə üz-üzə qalmışdı. Ölkə daxilində anarxiya və xaos, vətəndaş qarşıluması, özbaşına silahlı dəstələrin hökmranlığı, iqtisadiyyatın talan olunması, Ermənistən təcavüzüne və torpaqlarımızın işğalına baxmayaraq, ölkəmizə qarşı sarksıyalıların tətbiq edilmesi məhz siyasetdən uzaq və mağara təfəkkürlü şəxslərin idarəciliyinin acı nəticələri idi.

Ə.Kərimli dövlət katibi postu tutduğundan sonra Dağlıq Qarabağ mənaqışesi ilə bağlı vahid kon-



sepsiyanın hazırlanması da daxil olmaqla xarici siyaset sahəsi ona həvalə olunmuşdu. Amma başı daha mühüm işlər - məsələn, “Moskva” və “Naxçıvan” mehmanxanalarının satışının tənzimlənməsinə qarışan dövlət katibi öz fəaliyyəti ilə sübut etdi ki, onun şəxsi maraqları ən ümde ümumiyyətli problemizdən de üstündür.

1999-cu ilde Qarabağla bağlı birləşmiş müxalifətin keçirəcəyi mitinq də Əli Kərimlinin ABŞ sefirliyindən böyük miqdarda pul almışdan sonra ləğv edilmişdi.

Əli Kərimli Brüsselə son səfəri zamanı iddia edib ki, Azərbaycanın indiki iqtidarının hakimiyyətdə qalması sülhə təhlükədir. Yalnız Ermənistən və Azərbaycanda demokratik qüvvələrin hakimiyyətə gelməsi problemin sülh yolu ilə həllini təmin edə bilər. Onun mən-tiqindən belə görünür ki, Dağlıq Qarabağ mənaqışesi Azərbaycanda yaşayan ermənilərin hüquqlarının pozulması nəticəsində başlaşır. Əli Kərimli hətta ən qatı erməni milliyətçilərinin demədiyini de deyir, onlara öz iddialarını möhkəmləndirmək üçün əsas verir.

Əger bu mənaqışə hər iki ölkədə demokratiyanın bərqrər olmasına nəticəsində həll edilə bilərsə, onda Kərimli neçə izah edə bilər ki, bu mənaqışə onların “demokratik prezident” adlandırdıqları Əbülfəz Elçibəy və Qərbin hakimiyyətə getirdiyi Levon Ter Petrosyanın vaxtında pik həddə çatıb. O zaman onlar niye problemi danışıqlar yolu ilə həll etməyiblər?! Əli

Kərimlinin absurd iddialarının əksinə olaraq, təcrübə göstərir ki, Qərb Ermənistəni təkcə Paşinyan hakimiyyətə gələndən sonra yox, həmişə dəstəkləyib. Qeyd edilən 907-ci düzəliş də Ə.Kərimlinin mənsub olduğu hakimiyyətin dövründə Azərbaycana tətbiq olunub.

Ermənistəndə “məxməri inqilab” başlayan zaman Əli Kərimli israrla Azərbaycan hakimiyyətini Qarabağda mühərabəyə başlamağa çağırırdı. Amma Keşikçi Dağ məsələsində bizim hərbçiləri cəsərətsizlikdə ittiham etdi. Bu mənqıszılık göstərir ki, Əli Kərimli fəaliyyətinin və iddialarının iki mənbəyi var: xarici sifariş və şəxsi mənafə.

Əli Kərimlinin bütün siyasi bi-qrafiyası Azərbaycan dövləti və xalqı ilə düşmənçilik üzərində qurulub. O, şəxi maraqlarını reallaşdırmaq üçün təmsil olunduğu hakimiyyətin laxladılmasından, iqtidaiyyət arasında Elçibəyin gözden salınmasından, onun etrafının partiyadan əzələniləndirilməsindən və digər bu kimi addımlardan çəkinməyib. 27 ildir ki, uğurumun dibində olan Ə.Kərimli bu gün görəsən hənsi “ağıl” və “düşüncə” ilə yol göstərir? Belə adamın göstəriyi yolsa sadəcə, uğuruma aparan cığır ola bilər.

Ölkəsinə və millətinə az qala düşmən kəsilən, “Xalqım!” deyərək sosial şəbəkələrde bloqerliyə partiya sədrliliyindən tənəzzül etmiş bu adam çətin anlasın...

Xəyanəti gətirən princi-pi Kərimlinin siyasi kimliyinə artıq son qoyub

Ancaq Əli Kərimli bilməlidir ki, xalqın, dövlətin qarşısında onu qorxusu böyükür. Haqqdan, bəzi məqamları xatırlatmaq istərdik. Yadindarisa, sən dövlət katibi ol-

duğu dönemde daxili işlər naziri Əsgəndər Həmidov “İstiqlal” qəzeti-nin baş redaktoru Zərdüst Əlizadəni kabinetində döyüb, külqabını başına çırpmış, daha sonra qəzeti bir nüsxəsini ona yedirmişdi. Əbülfəz Elçibəy nə qədər təkəd et-sə də, Əsgəndər Həmidov jurnalistdən üzr istəmedi. Nazirə gücü çatmayan Əbülfəz Elçibəy eləcə qalib Zərdüst Əlizadədən özü üzr istədi. Hətta Əsgəndər Həmidov qəzeti-nin nömrəsini ona yedirmişdi. Belə hadisələr bir deyil, iki deyil. Və bu gün Ə.Kərimli nəyə əsaslı “ədalətdən, qanundan” danışır? Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlətdir. Siyasetimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Əlbətə ki, bu Azərbaycan dövlətinin rehbərliyi ilə həyata keçirilən strateji kurs özündə mille-tin və dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normalı-ehtiva edir.

Ona görə də, ermənixisləti satqın, əxlaqsız Ə.Kərimli bir faktı yüz müstəviye inikas etdirib siyasileşdirmək, mənqız eybəcərliyini ədalət axtarışı kimi qələmə vermək sənin vicdansız, cina-yətkar və satqın olduğunu sübuta yetirir. Və bu kimi sosial şəbəkələrde avantürist çıxışlarında “aydan arı, sudan durru” olduğunu göstərməye çalışıma! Etdiyin xə-inlik tarixinin heç vaxt unudulmayıb. Yaxın zamanlarda etdiyin ci-nayətlərin qanun və xalq qarşı-sında cəzasını çəkəcəksən! Və çağırışlarınız da küt baltalar kimi, nəticəsiz olacaq.

Bir sözə, bu gün AXCP trolları nece davranırlarsa, dünən də ele olub, sabah da bu cür davam edəcək, əlbətə ki, AXCP düşdüyü iflas burulğanından xilas olma-ga macal taparsa...

Rəfiqə HÜSEYNOVA

Sənət inciləri ilə dünyada şöhrət tapan böyük bəstəkar

13 sentyabr görkəmli bəstəkar Arif Məlikovun doğum günüdür

Görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureati, Azərbaycan Respublikası Prezidentinin fərdi təqəüdçüsü, əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Arif Məlikov musiqi sənəti tariximizdə iz salmış simalardan biridir.

1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olan sənətkar istedadı və zəhməti ilə Azərbaycan tarix və mədəniyyətində iz buraxmağı bacarıb. Həm bəstəkar, həm rəssam, həm müəllim, həm də ictimai xadim kimi ölkəsinə və xalqına xidmət göstərib.

Zəngin bir irsi sənət yoluna həkk edən Arif Məlikov orta məktəbi bitirdikdən sonra o, 1948-1951-ci illərdə Bakı musiqi texnikumunda oxumuş, 1953-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali təhsil ağıb. Tərcüməyi-hallına yazılışı kimi əmək fəaliyyəti 1951-1952-ci illərdə Şuşa şəhər musiqi məktəbində müəllim kimi başlayan Arif Məlikov 1960-ci illərdən tələyini Azərbaycan Dövlət Konservatoriyası ilə bağlayaraq burada 1966-1968-ci illərdə

baş müəllim, 1968-1978-ci illərdə dosent, 1979-1986-ci illərdə professor və 1986-cı ildən ömrünün sonundakı bəstəkarlıq kafedrasının müdürü vəzifelərində çalışıb. Arif Məlikov Azərbaycan mədəniyyəti tarixinin yetirdiyi sənətkarlar nəslinin parlaq yaradıcılıq enənlərini ləyaqətlə davam etdirib və milli musiqi salnaməsinə yeni səhifələr yazıb.. Zəmanəmizin böyük bəstəkarı Qara Qarayevin bəstəkarlıq məktəbinin istedadlı yetirməsi və davamçısı olmaqla, onun həle tələbəlik illərində etibarən müxtəlif janrlarda bəstəlediyi əsərlər diqqəti cəlb etmiş və musiqiseverlər tərəfindən dərin rəğbetlə qarışınab.

Kino və dram tamaşalarına yazılışı musiqi, elcə də romans və mahnıları məşhur sənətkarların ifasında səslenərək geniş popul-



yarlıq qazanıb. On gözəl Azərbaycan filmlərinə musiqi yazmış bəstəkardır. Onların sırasında "Sehrli xalat", "Axırıncı aşırım", "Ulduzlar sönmür", "Qərib cılın diyarında" və başqalarını xüsusi qeyd etmək olar. Arif Məlikovun bəsəri idealları özündə dolğun eks etdirən əsərləri ölkəmizin hüdudlarından kənarda bu gün de uğurla səslendirilməkdədir. "Məhəbbət əfsanəsi" baletinin isə dönyanın tanınmış teatr səhnələrində yarım əsrən artıq bir dövrə tamaşa qoyulması musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir. 26 yaşında yazdığı "Məhəbbət əfsanəsi" ilə milyonların məhəbbətini qazandı. Amma bu uğur heç də onu arxayı salmadı. Gecəsini gündüzünə qataraq da-ha böyük inam və inadla yazıb-yaratdı. Məşhur bəstəkar Dmitri

Sostakoviç "Məhəbbət əfsanəsi" baleti haqqında dəyərli fikirlər söyləyərək belə deyib: "Arif Məlikov istedadlı bəstekardır. Musiqisi əsl professionaldır. Onun əsərində dərin musiqi dramaturgiyası, daxili inkişaf, dəqiqlik, qəhrəmanların xarakterini yüksək seviyyədə ifade etmək meziyyətləri vardır. Orkestrin idarə edilməsində Arif Məlikovun nadir istedadı musiqiye rəngarənglik və tamaşaçılara məftunluq gətirib". Nə yaddısa üreyinin səsi, qəlbinin hökmü ilə yazıb-yaratdı. Bəstəkarın musiqi mədəniyyətimizin çoxşərlik tarixə malik bünövrəsi zəminində və müasir kompozisiya texnikasını mükemməl mənimseməyib yüksək professionallıqla yaradığı simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərlər misilsiz sənət nü-

munələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özüne həmişəlik yer tutdu. Bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Arif Məlikov uzun illər ərzində görkəmli pedaqoq kimi öz zəngin təcrübəsindən bəhrələməklə gənc musiqicilər nəslinin yetişdirilməsi və peşəkar musiqici kadrların hazırlanması işində müstəsna xidmətlər göstərmişdir. Onun ictimai fəaliyyəti də zəngin və çoxşaxəli olmuşdur. Arif Məlikov SSRİ xalq deputati olaraq respublikamızın ictimai-siyasi həyatında ötən əsrin son onilliklərində cərəyan edən talyəyklü hadisələrə münasibətdə daim vətənpərvər ziyanlı mövqeyi nümayiş etdirdi.

Akademik Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddəli səmərəli fəaliyyəti dövlət tərəfindən layiqince və yüksək qiymətləndirilmişdir. O, bir sıra fəxri adlara layiq görülmüş, Azərbaycan Respublikasının ali mükafatlarından "Heydər Əliyev", "İstiqlal" və "Şöhrət" ordenleri ilə təltif olunmuşdur. Böyük bəstəkar, görkəmli pedaqoq, əsl ziyanlı və gözəl insan Arif Məlikov 2019-cu il may ayının 9-da ömrünün 86-ci ilində vəfat etmiş və onun əziz xatirəsi sənətsevərlərin qəlbində daim yaşayır və yaşayacaq.

ZÜMRÜD BAYRAMOVA

"Tarixi, mədəni abidələrə qəsd bəşəriyyətə qəsddir"

"Bəşəri dəyərləri qorumaq üçün bəşəri ideyaları sahib olmaq, yiyəlanmak lazımdır. Cox təs-süf olsun ki, ermənilər bəşəri dəyərlərdən uzaqdırlar. Onlar terror, təxribat, qırğın, ölüm, başqalarının torpaqlarını zəbt etmək arzuslarını əsrlərlə öz qəlb-lərində yaşıdlılar və bu arzulara sahib olan adam-lar heç zaman bəşəri dəyərlərə hörmət etməzlər." Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar siyaset komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, ona görə də onlar, ermənilər harada olublarsa, ancaq təxribatla, insan ölümü ilə, terrorla məşğul olublar və bunu də o özünü göstərir.

"Əlbette ki, tarixi abidələrə, mədəni abidələrə qəsd bəşəriyyətə qəsddir. Cənubi, bu abidələr ortaq bəşəri dəyərlərdir. Heç şübhəsiz ki, məscidlərin dağıdılması birinci növbədə də müsəlman dünyasına qəsddir. Hər bir insan ərazisindən, dinindən, ırqından asılı olmayaraq həmin dəyərlərə yiyələnməlidir.

hə-min dəyərlərdən nə isə götürməlidir, ondan istifadə etməlidir. Cənubi, əger tarixi abidələr, mədəni abidələr məhv olunursa, hansısa bir xalqın tarixi məhv edilir. Ona görə ki, bu abidələr uzun əsrlər yaşayıblar, insanların həm tarixini, həm onların intellektual səviyyəsini, həm mədəniyyətini, həm psixologiyasını özündə eks etdirirlər. Ona görə də mədəni xalqlar yüksək intellekt, bəşəri dəyərlərə malik xalqlar heç vaxt hər hansı bir xalqın tarixi,



tə ki, bu yolverilməzdir. Ona görə yolverilməzdir ki, tarixi, mədəni, dini abidələri qorumaq beynəlxalq bir vəzifədir. Bu beynəlxalq müqavilələrdə, konvensiyalarda öz əksini tapıb ki, məharibə ola bilər, ancaq məharibə olan yerdə mütələq bu abidələr qorunmalıdır, ona hörmətə yanaşılmalıdır. Cənubi, o həmin xalqın tarixidir, həmin xalqın mədəniyyətidir, həmin xalqın intellektual səviyyəsidir. Ona görə də ermənilərin bu hərəkətləri elə bilirom ciddi qinaq mövzusu olmalıdır. Cox təəssüflər olsun ki, beynəlxalq təşkilatlar bu sahədə öz imkanlarını

hərtərəfli istifadə etmirlər. Çünkü, bu beynəlxalq müqavilələrə, konvensiyalara ermənilərin özü də imza atıblar. Bunlardan tələb etmək lazımdır ki, sən imza atdırın bu konvensiyaları, bu müqavilələri niye pozursan, nədən pozursan və bununla əlaqədar olaraq ciddi tədbirlər həyata keçirilməlidir. Erməni xalqı başa düşməlidir ki, onun özünün keçmiş yoxdur və hər hansı bir xalqın keçmişinə el uzatmaq, onun mədəni, tarixi abidələrinə qəsd etmek həmin xalqa etdiyi ən böyük təcavüzdür və bunun cavabını nə vaxtsa ermənilər verməlidirlər.

Azərbaycan xalqı səbri, təmkinli xalqdır. Əlbəttə ki, bu bizim hər birimizi ağrıdır. Hər birimizi kədərləndirir ki, bizim min illərlə tarixi olan abidələrimiz, məkanlarımız təcavüze məruz qalır, onlar məhv edilir. Ancaq, yene deyirəm, səbri də bir həddi var. Elə bilirom erməni təcavüzkərələrin etdişlərinin cavablarını alacaqlar və sözsüz ki, beynəlxalq təşkilatlar da bu sahədə, bu işdə bize yardımçı olmalıdır", deyə Tahir Rzayev bildirib.

Inam Hacıyev

Dünən təsadüfən Əli Kərimlinin bir çıxışına rast gəldim. "SOS" siqnalı verib, "bizi xilas edin!"-xahişlə çağırıldıqları Heydər Əliyevi günahlandırırdı ki: "33 batalyonu niyə tərk-silah etdiniz?".

Nəinki prezidentliyə iddiyalı olan partiya sədri, heç bir siyasi iddiası olmayan ağıllı adam belə bir sual verməməlidir və vermez. Bilirsinizmi, hansı batalyonları deyir? Etibar Məmmədovun, Rəhim Qaziyevin, Sürət Hüseynovun və digər şəxslərin yaratdığı və onların nəzarətində olan batalyonları. Ancaq tekce bu batalyonlar ləğv edilsəydi, yəqin ki, danışmazdı. Heydar Əliyev xilaskar missiyası ilə Bakiya dəvət olunduqdan sonra onların qürur qaynağı olan "AXC batalyonları" da ləğv olunmuşdu. Bəlkə də etiraz etməkdə haqlıdır. Mühəribənin qızığın vaxtında, rus-erməni hücumlarının şiddetləndiyi məqamda prinsipial mövqe tut və nizami ordu yaratmaqdan qətiyyetlə imtina elə. 5004 AXC üzvünü (4-ü icra başçısı idi) səfərbər edib, Almanıyanın Nasional Sosialist Fəhlə Partiyasından sonra avropa-

nın en büyük "partiya ordusu"nu yarat ve Heydər Əliyev gələn kimini ləğv eləsin. Görünür, Ə.Kərimli və onun kimi düşünənlərə görə partiyanın silahlı dəstələrinə Azərbaycanın yeni rəhbəri xüsusi diqqət göstərməli və "qvardiya batalyonları" fəxri adı verməli idi. Fəlakətlərindən, səhvlerindən, cinayətlərindən nəticə çıxarmayan, hələ də "bəlkə də qaytardılar" ümidi ilə hakimiyyətə gələcəklərini düşünən zavallılar! 1992-ci il mayın 15-də siz zorakılıqla hakimiyyəti əle keçirəndə Qarabağ ətrafındaki silahlı dəstələr "hərbi birlik" yaradıb, Süret Hüseynovu prezident postunda əyələşdirmək istəmişdilər. Neylədiniz? Tədbir gördünüz mü? Əvvəl sizin "15 may mitinqinizdə", sonra isə parlamentin iclasında Rəhim Qaziyev "Müdafıə nazirliyi hakimiyyəti götürməlidir"-deyib, deputatlardan "1 saat ərzində" qərar verməvi tələb edəndə, neylədiniz?



Tædbi

gördünüz mü? AXC iqtidarı sa-vaşla hədələyən Etibar Məmmədov bir jurnalıstin: "Əgər siz çevri-liş etsəniz bunu hansı qüvvəni rəqabatlı olaraq: "o qüvvəni AXC liderləri yaxşı bilir"- deyəndə, neyldəniz? Tədbir gördünüz mü? Görmə diniz. Lənkeran diviziyasını Ələk-ram Hümbətov əle keçirdi. Gözü nüzu döyə-döyə tamaşa etdiniz. 2-ci korpusun "rəhbəri" Sürət Hüseyinov 1993-cü ilin fevralında qiyam-qaldırdı. Bir ay onu dile tutub mar-tın sonlarında birtəhər korpusu

elindən aldınız. Başınıza gələndən dərs çıxarmayıb bir həftə keçməmiş ona 709 nömrəli Əlahiddə bri-qada yaratdınız. O da fürsətdən yararlanıb, digər silahlı dəstələri olan "qardaşları" ilə birlikdə sizin axırınıza çıxdı. Guya "vətəndaş müharibəsi istəmədiyinize görə" hakimiyyəti atıb, Azərbaycanı fəlakətli vəziyyətə salıb qəcdiniz. İndidə utanmadan, Heydər Əliyevin ayrı-ayrı şəxslərin və AXC-nin nəzarətində olan 33 batalyonu leğv etməsinə etiraz bəyanatı verirsiniz. Siz hələ də ağılsızlığınız, bacarıqlılığınız ucbatından özünüüzün və xalqımızın başına getirdiyiniz fəlakətlərdən nəticə çıxarmamışınız?! Sayənizdə siyasiyəmiş silahlı dəstələr hakimiyyətinizi devirir, özünüzün, ailələrinizin, son nəticədə xalqın başına faciələr getirir, siz hələ də deyirsiniz ki: "Heydər Əliyev batalyonları niyə leğv eledi?". İranın, Rusyanın əleyhinə məsuliyyətsiz bəyanatla-

verirsiniz, Daxili İşler Naziriniz Rusiya səfirliyi qarşısında mitinq keçirib, səfir Şoniyanı öldürməkə hədələyir, siz hələ də deyirsiniz ki, Rusiya, İran niyə qiyamçılarə dəstək verdi? Və bu ağılla, bu qabiliyyətlə hakimiyyətə gələcəyinizi inanırsınız. Nə deyim, inanın, özünüz kimi daxildəki və xaricdəki zavallıları da inandırın. Hakimiyyətə gəlmək qabiliyyətiniz olmasa da, bu yalancı inamı pula çevirmək bacarığınızı söz ola bilməz. Bu bazarда sizin rəqibiniz yoxdur. Allah bazar versin! Yeri gəlmışkən, Əli Kərimli 90-ci illərdə bir jurnalının “Rusiyani necə ram etdiniz”-suallına “biz Rusiyaya dirsək göstərdik”-cavabını vermiş, ancaq göstərilən dirsəyin “sonrakı taleyi” barədə nədənsə hec ne deməmişdi.

*Abutalib Səmədov,
Azərbaycan Naminə Alyans
Partiyasının sədri*

Əli Kərimli dirsəyin sonrakı “taleyi” barədə nədənsə heç nə demədi

Yalançı “jurnalistlər”, yoxsa sifariş yerinə yetirənlər?

**Uğursuz aksiya cəhdı xalq
tarafından dəstəklənəndi!**

Yenə də radikal müxalifətin sat-qın və dələduz “lider”i Əli Kərimli “Milli Şura”nın koordinasiya mərkəzinin üzvü Tofiq Yaqublunun həbsinə “etiraz ssenarisi”ndən behrələnmək üçün bu dəfə jurnalist jileti geyinmiş “trol” dəstəsindən istifadə etmək oyununa əl atdı. Ancadı eli daşa dəydi, oyun baş tutmadı. Çünkü bəlli idi ki, adı müxalifə olan, əslində isə ermənipərəst dairələrin ideyası əsasında yaradılan, “zoom” iclasları bir neticə vermədiyiindən siyaset meydانından silindiklərini görən “Milli Şura” bu dəfə Tofiq Yaqublu kartını masaya atmaq istədi. Guya Tofiq Yaqublunun hüquqlarını müdafiə edirlər. Ən maraqlı məqam isə, mediadan xəbərsiz qul-beçələrinə “MEDİA” sözü yazılmış gödəkçələri gevindirərək atdlar meydana. Özləri qanunları, qaydaları pozaraq “qanun”, “demokratiya”, “insan haqları” deye bağırmağa başladılar. Və bu çağırışa da sosial şəbəkələrdən dəstəkçi olanlar - axçp-çilər, müsavatçılar və onların əl tulaları Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Leyla Yunus, Xədicə İsmayıllı, Sevinc Osmanqızı, Vidadi İsləndərli, Qənimət Zahid və sayı-bilinməyənlər pult arxasına keçib başladılar tamaşalarının beynlərini zəherləməyə.

Miting xəstəsi olan Əli Kərimli sosial şəbəkədən var gücү ilə bağlı- raraq deyir ki, guya "sosial sıfırış" olduğu üçün mitinqlərə başlamaq qərarına gəliblər. Unudur ki, sosial sıfırış çoxminlyonlu cəmiyyətin hər bir üzvünün tələbidir. Məsələ onda- dir ki, cəmiyyətin kiçik bir qisminin arzu ve istəkləri ümumilikdə sıfırış deyil, müəyyən qüvvələrin maddi-si- yasi maraqlarının ifadesidir. Gülünc- dür, 100-150 insanın mintinq ehtira- si hansı sosial sıfırış ola bilər? An- şan, eyinlərinə MEDİA gödəkçələri geyinmiş bəzi "jurnalistlər" in polisə qarşı müqavimət göstərməyə cəhd etmələri ancaq və ancaq düşməncilikdir. Məhz elə buna görədir ki, 27 İl- erzində Əli Kərimli və ətrafında olan ermənilərin ayaqqabalarını silinme- sinə belə lazımlı olmayan tryaprkala- rın keçirdikləri qanunlu və yaxud qanunsuz aksiya və yürüşləri fiaskoya uğrayır. Bu dəfə də şəhər sakinləri qanunsuz keçirilən yürüş cəhdini kütłəvi boykot etdi.

si hanisi sosial sifariş olı biler? Ancaq mitinqin həqiqətindən sifariş olduğunu da gizlətmək olmaz, bu sifarişin ünvani isə Azərbaycan deyil, Qərbdəki anti-Azərbaycan qüvvəlidir. Bunu Kərimlinin fikirləri də cılpaqlığı ilə ortaya qoyur. Onun "biz



qədər də olmaz. Xalq sizi boykot etdiyi halda hansı üzə xalqın adından danışırınız? Əli Kərimli bildirir ki, guya həbsdə olan müxalifet lideri Tofiq Yaqublunun azad edilməsi tələbilib aksiya keçirirsiniz? Guya 30-ə yaxın şəxs saxlanılıb. Yenə de Ə.Kərimli iç üzünü gösterir. Lakır polis saxlanılan və həbs edilənlərinin olmadığını bildirib. Və Bakı Şəhər Polis İdarəsinin yaydığı məlumatə əsasən, "qanunsuz küçə yürüşünə" cəhdin qarşısını alınarkən, "iştirakçılar ərazidən uzaqlaşdırılmışlar.

Gördündüy kimi, eslinde, o qüvvələr ölkə siyasetində mövcud olduğunu Azərbaycanda konstruktiv düşünceli siyasi qurumların inkişafına engel təredirlər, ölkədə çox partiyaların sistemin formallaşmasına maneə olurlar. Bu gün onların fəaliyyəti, keçirdikləri icazəsiz mitinqlər yalnız ölkədə qarışılıq yaratmaq, telimat alışdıqları xarici himayədarlarının sıfırışlarını yerinə yetirməkdən ibarət deyil, eyni zamanda onların qarşısına qoyulan vəzifələrdən biri ölkədən həyata keçirilən islahatların gedişətinə mane olmaqdan ibarətdir. Mitinq və digər aksiyalar "Milli Şura"nın və Əli Kərimilinin qrant layihəsinin bir hissəsidir. Bu layihələrin məqsədi

ve məramı gizli deyil, Azərbaycan dövlətini, Azərbaycan həkimiyətini hədəf seçən və milli maraqların əleyhinə ypönləmiş planın və ssenarinin bir parçasıdır. Azərbaycanın dinamik inkişafı, dövlətcilik maraqlarına əsaslanan müstəqil siyaset həyata keçirməsi və milli məsələlərlə bağlı principial mövqedən çıxış etməsi həm anti-Azərbaycan dairələr, həm ölkə daxilindəki “beşinci kolon!” nümayəndələri, həm də “mühacir” adı ilə xaricə sığınan antimilli ünsürler tərəfindən ciddi narahatlılıq qarşılanır. Ona görə də həmin ünsürler ermənipərest mərkəzlərdən aldıqları qrantları “haqq”ını vermək və maliyyə axınının davamlılığını təmin etmek üçün anti-azərbaycançı çağrıqları səsləndirir, ümummilli məsələlərdə dövlətimizin və xalqımızın mənafeyinə zidd mövqə tuturlar. Ölkə daxilindəki və xaricdəki “beşinci kolon” nümayəndələri istenilən hadisədən, mövzdən istifadə edərək Azərbaycanı hədəfə götürür, dövlətə qarşı “qara piar” kampaniyası aparırlar.

Ön maraqlı məqam isə, qanunsuz keçirilən mitinq zamanı satqın və mənəviyyatsız, jurnalist adına ləkə olan Xədice İsmayıllı, Sevinc Osmanqızı, Qənimət Zəhid kimilər sosial şəbəkələrdə asayışı qoruyanların ünvanına təhqirli sözlər deməsi elə əlaqəsizliğin nümunəsidir. Lakin belə Xədicə, Sevinc, Qənimət kimi fərdlər anlamır ki, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamlı irəliləyən, Avratlantik məkana integrasiya kursunu uğurla davam etdirən, qlobal enerji və kommunikasiya layihələrinin mərkəzine çevrilən müstəqil Azərbaycan bu gün bütövlükde Avropanın ən sabit, təhlükəsiz və tolerant ölkələrindən biri kimi tanınır. Və möhkəm təməl üzərində formallaşmış ictimai-siyasi sabitlik amili ilə şərtləndiyini, həmrəyiye və vətəndaş sülhünə əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur. Danılmaz həqiqətdir ki,

“

Rəfiqə HUSEYNOVA

İctimai proses kimi qloballaşmanın məzmununun, cəmiyyət həyatının müxtəlif sahələrində başlıca təzahürlərinin və nəticələrinin birmənali qiymətləndirilməməsinə baxma-yaraq, dönyanın hazırda qloballaşma şəraitiində yaşaması reallıqdır. Təsadüfi deyildir ki, Ulu Öndər Heydər Əliyev qloballaşmanın indiki mərhələsinin başlıca meyli kimi səciyyələndirmişdir. O göstərirdi ki, "bu mürəkkəb və birmənali qiymətləndirilməyən prosesin perspektivləri hamımızı düşündürür. Qloballaşma dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin stabililiyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrıseçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir.

Sözsüz ki, beynəlxalq hüquq prinsipləri və normalarının alılıyi, dəyişikliklərin tekamül xarakteri, qarşıılıqli etimad və ümumbehəşri dəyərlərə sədaqətlə yanaşı, hər bir ölkənin səciyyəvi milli cəhətlərinin də nəzərə alınması bu prosesin müəyyənedici istiqamətləri olmalıdır". Qloballaşma ve modernleşme dövründə valideynlərin bu xüsusi üzərinə çox böyük məsuliyyət düşür: milli ailələr texnoloji və iqtisadi inkişafın, xüsusilə qloballaşmanın gətirdiyi problemlərin müxtəlif təsirlərinə məruz qalırlar. Cəmilə Çiçək yazır: "Çağımızda Avropa və Qərb cəmiyyətində müşahidə olunan müxtəlif mənfi dəyişikliklər mənəvi-əxlaqi cəhətdən də dəyərlərin itirilməsinə səbəb olmuşdur. Bu zərər nəticəsində yox olan dəyərlərin kompensasiyası adına dünya xalqlarının bəzələri arṭiq ailə institutunu bir dəyer sistemi olaraq deyil, böyük mənada maddiyyat - investisiya vasitəsi kimi qəbul etməyə başlamışlar. Planetary məsiyəsə ailə həyatı zamanla ortaya çıxan innovasiyaların tehdidi altına girmekdədir: texnologiyanın inkişafı, millətlərin rifah səviyyəsinin yüksəlməsi, fərdiyyin artması, mənəvi dəyərlərin zəifləməsi kimi faktlar ailə həyatının təməlini təsir altına almışdır. Demografik məsələlər - əhalinin təbii yolla artımı, Qərbdə ümumi bir problem olması, ailəsünsələq elminin ailə quruluşunun cəmiyyətdə

li, mədəni səviyyələri üst-üstə düşməli, ictimai-sosial statusları, iqtisadi durumları uyğun olmalıdır. O da sərr deyil ki, sevgi zamansız və plansız olduğu üçün her kəsin ailə heyati məhəbbət üzərində qurulmur: lakin bərəgəşayış dövründə reğbət, dərin hörmət hissi bütünləşərək ailə dəyərinə, sevgiye çevrilir. Möhkəm əsaslar üzərində qurulmuş, uzunömürlü, sağlam ailənin qurulması üçün kişinin və qadının həyata baxışları, mədəni səviyyələri bir-birini tamamlamaqla yanaşı, tərəflər arasında məsuliyyət və saygının mövcud olması vacibdir. Buna görə də bəzən sevgi ilə cazibə, ehtiras hislərini ayırd edə bilməyen gənclərin nikahının ömrü qısa olur. Əlbəttə, əsl ailə qurmaq da, onu dağıtmak da çətin məsələ deyil, lakin onu həyatın sınaqlarından keçirib yaşıtmak çətin və şərəfli vəzifədir. Hər bir insanın həyatında mühüm mərhələlərdən sayılan evlilik mahiyyət və keyfiyyət etibarilə həm də ciddi ictimai-sosial məsuliyyət tələb edir axı, hansısa ailənin parçalanması mənəvi və ictimai dəyişikliklərə səbəb olur. Bele münəqişeli durumda isə böyük acını bərəgəşarılıqda dünyaya gelmiş uşaqlar çəkir. Sözsüz, egoizm və fərdi xoşbəxtlik hissini ümumi mənafedən üstün tutulması boşanmaya səbəb olan mənəvi bəla sayılır. Azərbaycan cəmiyyətində bəzən modern görünüşü, lakin köhnə təfəkkürlü

mək bacarığı, fədakarlığı ilə dünya və Avropa qadınından çox fərqlənir. Milli ailə dəyərlərimizi xarakterizə edərkən burada övlad sevgisinin xüsusi önəm daşıdığını görürük. Azərbaycan ailəsində övlada olan sevgi, bəlkə də, dönyanın heç bir xalqı ilə müqayisə olunmayacaq qədər güclüdür. Bir daha təkrarla mağa məcburuq ki, Azərbaycan ailəsinin uzunömürlülüyünün əsas səbəblərindən biri bəd burur. Ailənin uzunömürlü olması üçün maddi elementlərin heç biri daimi deyil, ailənin gerçək bir ailə olması üçün burada mənəvi dəyərlərin hakim olması mütləqdir. Ailə birgə yaşayışın ilk modeli olaraq xoşbəxtlik qaynağı, milletin həyatı baxımından müqəddəs bir dəyər və teməldir: onun düzgün qurulması, bu dəyərin yaşadılması üçün müasir Azərbaycan ailəsi həm novator, həm də mühafizəkar elementləri özündə birləşdirməlidir. Zamanın sınaqlarından keçib bu gün də mövcud olan ailə dəyərlərimiz mühafizə olunmalı, yaşadılmalı, böyüyə hörmət, kiçiye diqqət, merhemət kimi amillər üstün tutulmalıdır. Eyni zamanda, demokratik prinsiplər qavranılmalı, zamanenin, dövrün nəbzini tutub müsbət ənənələrimizə zərbə vurmayaq yəniliklər qəbul edilməli, fərdlərin müstəqil düşüncə tərzinə, seçimlənə qadağalar qoyulmamalıdır. Milli ailə dəyərlərimizin təbliğində ictimai rəyi formalasdır KIV-in, in-



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondu

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fonduñun maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Ailə dəyərləri qloballaşma və modernləşmə dövründə

mövqeyi mövzusunda bilgiler vera bilməməsi danılmaz faktdır. Bu gün uzunömürlü, sağlam ailə modeli hazırlaya bilməyən, gender məsələsini qabardaraq qadınlarını karyerist edən Avropa indi onları ailəyə bağlamaqda çətinlik çəkir. Avropa və Qərbin sağlam, möhkəm ailə sistemi yaratması üçün Şərqi xalqlarının, müsəlman cəmiyyətlərinin ənənələrini, milli-mənəvi dəyərlərini, əxlaqi normalarını məniməsməsi, tedqiqi, öyrənməsi və tətbiq etmesi dövrümüzün qaçmaz amillərindəndir. Azərbaycan cəmiyyətinin en önemli dəyeri başqasını xoşbəxt etməyə əsaslanır: şəxsi azadlıqdan, individuallıqdan imtina edib ailə üzvlərinin, qohumların xoşbəxtliyini hədəfləməyə istiqamətlənir. Bizim milli ailə dəyərlərimizin əsasında da bu durur: başqalarını özündən çox sevmək və yaxınları - əzizlərini özündən çox düşünmək. Ailenin təməlindən qurulrasa, onun dağılımaq təhlükəsi az olar. "Ailə夸arkən hansı şərtlər önməlidir?" problemi etrafında araşdırımlar aparan tedqiqatçılar bildirirlər ki, ailə kişi və qadın arasında olan, daha sonra onların dünyaya getirdikləri övladlara yönələn ülvə sevgi üzərinə qurulmalı, fərdi xoşbəxtlik ümumi mənafedən üstün olmalıdır. Zəmanəmizdə isə nikaha daxil olan tərəflərin intellekt və dünyagörüşlərində ümumilik olma-

gənclər nikaha girdikdən sonra (ailənin məhəbbət üzərində qurulmasına baxmayaq) qadına qadağalar qoyur, onun özünü qəbul etdiyi halda illər boyu öyrəndiyi sənətini, peşəsini qəbul etmir, işləməyə, cəmiyyətə fayda verməyə imkan yaratırlar. Bir-birini bəyənib rəsmi nikah bağlayan, ailə quran gənclərdə sonralər belə simpptomları yaranmasası üçün tərəflərin həyatabaxışlarında, dünyagörüşündə ümumilik, demokratik dүşüncə tərzi, mədəni səviyyə, hörmət və qayğı kimi mənəvi keyfiyyətlər yüksək olmalıdır". Qloballaşma zamanında ağillarına Qərbdən gələn müxtəlif mənfi tendensiyanın yeridildiyi gənc şəxslər heç vaxt unutmamalılar ki, insan həm də sosial-ictimai, mədəni vərliq hesab olunur, onun dünyaya gəlmesi, fərd kimi yetişməsi üçün isti bir ailənin mövcudluğu mütələqdir. Fərdin şəxsiyyətə çevriləməsi üçün də ailə ilkin mərhələdir: insansa yaşadığı cəmiyyətin dəyərlərinə hörmət etməlidir. Tarixən də belə olub, indinin özündə də elədir: Azərbaycan ailəsində kişi başçı, ailənin iqtisadi dayağı sayılır, o, qərarverici, idarəedici, nəzarətedici kimi funksiyaları yerinə yetirir. Amma ailədə əsasən məsuliyyətin ağırlığı qadının çiyinlərinə düşür: xanımların dözümü və müdrikliyi ailəni qoruyur. Azərbaycan qadını bu milli xüsusiyyəti - güzəstə get-

ternetin, sosial şəbəkələrinin, yeni media vasitələrinin, xüsusilə televiziyaların üzərinə böyük məsuliyyət düşür. Milli-mənəvi dəyərlərin təbliği ictimai və dövlət televiziylarının başlıca fəaliyyət prinsipləri daxildir, lakin özəl telekanallarda ailə dəyərlərimiz, demək olar ki, qorunur. Qərbdən sünə şəkilde ixrac olunan şoubiznes və reklam dalınca qaçan özəl TV-kanallar sosialməsi mövzul proqramlarda yalnız cəmiyyətin neqativ hissəsini göstərməklə şok effektində yaranınmağa üstünlük verirlər. Halbuki Azərbaycan cəmiyyətinin nümunəvi ailələri müqayisə olunmayacaq dərəcədə üstünlük təşkil edir və nisbətdə qat-qat çoxdur. Əlbəttə, çəqədə ailələrin problemlərini işıqlandırmaqla cəmiyyətin qüsurlarını göstərmək olar, lakin burada balans pozulma-malıdır. Yazılı, elektron, yeni KİV-in dünyaya integrasiyası, əhatə dəriəsi nəzərə alınaraq cəmiyyətimizi təmsil edən ailələrin xalqımız haqqında rəy formalasdırmasını da unutmaq olmaz. Media həm də müxtəlif sosial təbəqələrdən olan saqlam fikrili, adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaşadan nümunəvi ailələri göstərməli, təbliği etməli, bu tip ailələrin mükəmməlliyyətinin, uzunömürlüyünün sirlərini açmaqla yeni həyat qurmağa başlayan gəncləri maarifləndirməlidir. Qloballaşmanın mə-

də getdikcə adiləşir, yaxud arxa plana keçir...
Bu yaxınlarda Dövlət Statistika Komitəsi 2019-cu ilə yekun vurarkən nikahlar və boşanmalar haqqında nəticələri də açıqladı. Məlum oldu ki, 2009-cu ildə ölkədə 78,9 min nikah və 7800-dən çox boşanma qeydə alınıb. Yəni il ərzində nikaha daxil olanların təxminən 10 faizi boşanıb. Əslində, həyəcan təbili şalmağa əsas verən bu göstəricinin sehihiyi ilə bu sahə üzrə geniş məlumatlı QHT təskilatları olan Qadın Kriziz Mərkəzinin rəhbəri Mətanət Əzizova razılaşmışdır. Onun fikrincə, həm nikaha daxil olanların, həm de boşanlananın sayı DSK-nın məlumatındakindan xeyli çoxdur. Xüsusən, boşanmaların sayı dəfələrlə artıqdır. Əvvəla, Azərbaycanda ümumiyyətlə nikahsız yaşıyanlar, yaxud təkcə dini nikahla kifayətlənib ər-arvad kimi yaşıyanlar kifayət qədərdir. Digər tərəfdən də, çox sayıda ailələri var ki, ər və arvad rəsmi nikahlarını pozmasalar da ayrıılıqlar və faktiki olaraq birgə yaşımlırlar. Səbəb kimi, adətən, ailə zəminində münacişə, qısqanlıq, qadına qarşı zoraklıq, xasiyyətlərin uyğun etdirilir. Əslində, bunun səsi-sədasi ele indinin özündə də eşidilir. Xalqımıza xas olan böyüye, ağısaqqala hörmət, ata-anaya məhəbbət, abır-həya, namus, qeyrət... kimi dəyərlər, bir çox ailələr-

Vahid Ömərov f.ü.f.d.dos



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

12 sentyabr

Ses

Son sahifə

**"Barselona"nın
hücumçusu zədələndi**



"Barselona"nın hücumçusu Ansu Fati zədələndi. Qol.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. 17 yaşlı futbolçunun sağ bud nahiyyəsinin ezdidiyiini açıqlanıb. O, yaxın günlərdə müayinədən keçəcək və durumuna aydınlaşq gələcək. Qeyd edək ki, Fati ötən mövsüm La Lıqada 24 oyunda 7 qol vurub.

"Neftçi"- "Qalatasaray" matçı Bakı Olimpiya Stadionunda keçiriləcək

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi"- "Qalatasaray" oyunu "Bakcell Arena"da keçirilməli idi. Lakin hər iki klubun razılığı ilə matçın Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunması haqda UEFA-ya müraciət edilib. AZƏRTAC xəbər verir ki, Avropanın ali futbol qurumu pandemiya dövründə BOS-un geniş infrastruktur imkanlarını nəzərə alaraq oyunun həmin arenada keçirilməsinə razılıq verib. Qeyd edək ki, sentyabrın 17-də baş tut-



caq görüş saat 20:00-da start götürəcək.

Qaraciyərin fəaliyyətini necə gücləndirmək olar?

Müasir dövrdə insanların çoxunun həyat tərzi elədi ki, onların qaraciyəri yüklənir, tükenmiş vəziyyətdə olur. Ekspertlər alkoholdan istifadəni məhdudlaşdırmağı, siqaretən imtina etməyi, daha çox acı yaşıł tərəvəz yeməyi, su içməyi və dərman qəbuluna diqqətə yanaşmağı tövsiyə edirlər. Bu tədbirlər qaraciyərin fəaliyyətini gücləndirməye kömək edir.

Qaraciyər daim qanı və orqanızmı toksinlərdən təmizləyir, lakin düzgün olmayan həyat tərzi onun yükünü artırır və aşındırır, bu da qaraciyərin disfunksiyasına gətirib çıxarır. Mütexəssisler qaraciyərinin fəaliyyətini tənzimləməyi və vəziyyətini yaxşılaşdırmağı istəyənlər alkoholu məhdudlaşdırmağı, siqaretən tamamilə imtina etməyi tövsiyə edirlər. Spiritli içkiler qaraciyərin onları seyə zə-

rərsizləşdirən hepatosit resurslarını tükəndirir. Siqaretlər orqanızın toksinlərlə çirkəlnəmə səviyyəsini artırır. AZƏRTAC "MedikForum" a istinadla xəbər verir ki, spiritli içki içənlər və siqaret çəkənlər orqanızma daxil olan zərərlə maddələrin hamısının öhdəsindən gəl bilmir, bu da illitib və xəstəliklər riskini artırır.


Bundan əlavə, ekspertlər düzgün qidalanmanın əhəmiyyətini vurğulayırlar. Xaotik və nizamsız qidalanma zamanı öd yollarının diskineziyası ehtimalı artır və neticədə öd kisəsində daşlar əməle gelir. Belə hallardan qorunmaq üçün çoxlu acı yaşıł tərəvəz, məsələn, rukolla və kress-salat yemək tövsiyə olunur. Keləm, yerkükü, sarımsaq, yunan qabağı, balqabaq, çuqundur, qreypfrut da faydalıdır.

Qaraciyərin fəaliyyətini gücləndirməyin en səmərəli üsullarından biri fiz-



ki fəallığı artırmaqdır. Ağrıkəsici dərmanların istifadəsinə məhdudlaşdırmaq lazımdır ki, çünkü bu vasitələr qaraciyərin fealiyyətinə pis təsir göstərir. Nəhayət, təmiz su içmək qaraciyərin təmizləyici funksiyasını səmərəli şəkilde yaxşılaşdırır, bədənin toksinlərdən təmizlənməsi prosesini gücləndirir.

"Neftçi" konqolu hücumunu transfer edib



Bakının "Neftçi" klubu hücumçu transferini rəsmiləşdirib. Bakı klubun rəsmi saytında yer alan məlumatda deyilir ki, Kongo milli komandasının üzvü Prins İbara ilə birillik müqavilə imzalanıb. Belçikanın "Birşot" klubuna məxsus olan 24 yaşlı futbolcu mövsümün sonuna dek yaşar icarə əsasında komandamızın heyəticənindən çıxış edəcək. O, 13 nömrəli formanı geyinəcək.

Prins İbara Kongonun ACNFF, Qabonun "Pelikan", Tunisin "Bizeren", Qəterin "Əl-Vakra" və Əlcəzairin "USM Əlcəzair" klublarında çıxış edib və 2019-cu ildə Əlcəzair çempionu olub. İbara Kongo milli komandasının heyətində 11 oyun keçirib, 3 qol vurub.



Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən

Xidmət rəisiinin müavini Bəhruz Məhəmmədov AZƏRTAC-a

Qanunsuz ov edənlər cəzalandırıldı

keçirilən nəzarət tədbirləri zamanı Xızı rayonunun Ağdərə kəndində və Qobustan rayonunun Duzan adlanan ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb. Xidmət rəisiinin müavini Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı bra-konyerlərin Bakı şəhər sakini Ramil Nəsimov, Şirvan şəhər sakini Ayaz Fərəməzov və Şamaxı rayon sakini Emin Mikayılov olduğu məlum olub və onlardan ov təfəngləri götürülüb. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, sahifələrin "Azərbaycan" nəşriyyatında çap olunur.
Qəzetdə AzərTAC, SIA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur**
Tiraj: 4600